

# Böyük mühasib-xəzinədar vəzifəsi üzrə test tapşırıqları

1. Qeyd olunan sənədlərdən hansılar ciddi hesabat blankı hesab edilmir?

- A) Vəkalətnamə
- B) Qaimə-faktura
- C) Kassa mədaxil orderi
- D) Zay məhsullara dair akt
- E) Hesab faktura

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin – Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətinə uyğun tərtib olunmuş ciddi hesabat blankları barədə - 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı

2. AR Vergi məcəlləsinə əsasən istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan maddi aktivlər ... adlanır. Nöqtələrin yerinə aşağıdakılardan hansı uyğun gəlir?

- A) Maddi ehtiyatlar
- B) Kassada olan pul vəsaitləri
- C) Aktivlər
- D) Kapital
- E) Əsas vəsaitlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

3. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən kompüterlər hansı kateqoriyalı əsas vəsaitlərdir?

- A) Qurğu və tikililər
- B) Nəqliyyat vasitələri
- C) Avadanlıqlar
- D) Hesablama texnikası
- E) Digər əsas vəsaitlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

4. Torpaq, tikili və avadanlıqlar müəssisə tərəfindən hansı məqsədlər üçün istifadə edilmir?

- A) İstehsalda və ya mal-materialların çatdırılmasında
- B) Bir hesabat dövründən artıq istifadə edilməsi gözlənilən
- C) Xidmətlərin göstərilməsində
- D) Digər tərəfə icarəyə verilməsində
- E) Satışda

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

5. AR Vergi Məcəlləsinə əsasən Bina tikili və avadanlıqlar hansı metod ilə amortizasiya olunur?

- A) Düz xətt metodu
- B) Qalıq dəyəri metodu
- C) İstehsalat metodu
- D) İstifadə müddətinin illərinin cəmi metodu
- E) amortizasiya olunmur

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

6. AR Vergi Məcəlləsinə əsasən istifadə müddəti məlum olan qeyri-maddi aktivlər hansı metod ilə amortizasiya olunur?

- A) İllər üzrə istifadə müddətinə mütənasib
- B) Qalıq dəyəri metodu
- C) İstehsalat metodu
- D) 10 faizədək

E) amortizasiya olunmur

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

7. AR Vergi Məcəlləsinə əsasən aşağıdakı əsas vəsaitlərdən hansılar amortizasiya olunmur?

A) iş heyvanları

B) konservasiya edilmiş əsas vəsaitlər

C) Yüksək texnologiyalar məhsulu olan hesablama texnikası

D) torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər

E) Nəqliyyat vasitələri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

8. AR Vergi Məcəlləsinə əsasən aşağıdakı əsas vəsaitlərdən hansılar amortizasiya olunur?

A) Ümumi istifadədə olan avtomobil yolları

B) İstismara verilməmiş anbarda olan əsas vəsaitlər

C) Elmi-tədqiqat, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və laboratoriyalarda istifadə edilən avadanlıqlar

D) Müddəti məlum olmayan qeyri-maddi aktivlər

E) İncəsənət əsərləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

9. AR Vergi Məcəlləsinə əsasən aşağıdakı əsas vəsaitlərdən hansılar amortizasiya olunmur?

A) kitabxana fondları, kinofondlar (video, audio, foto), səhnə rekvizitləri, muzey sərəvətləri (eksponatları)

B) Müddəti məlum olmayan qeyri-maddi aktivlər

C) Yüksək texnologiyalar məhsulu olan hesablama texnikası

D) geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

E) Nəqliyyat vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

10. AR Vergi Məcəlləsinə əsasən aşağıdakı əsas vəsaitlərdən hansılar amortizasiya olunmur?

A) Nadir tarixi memarlıq abidələri olan binalar

B) Anbardan istismara verilmiş əsas vəsaitlər

C) geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər

D) torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər,

E) binalar, tikintilər və qurğular

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

11. Maliyyə icarəsinin başqa adı nədir?

A) Kredit

B) Tam mülkiyyət

C) Lizinq

D) Əməliyyat icarəsi

E) İnvestisiya icarəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Maliyyə Hesabatlarının Beynəlxalq Standartları. 16 N<sup>o</sup>-li Maliyyə Hesabatının Beynəlxalq Standartı "İcarələr"

12. "Torpaq, tikili və avadanlıqlar" adlı 16 N<sup>o</sup>-li MUBS-a əsasən Torpaq, tikili və avadanlıqların tanınma meyarlarına cavab verən obyekt hansı dəyəri ilə ölçülməlidir?

A) İlkin dəyər

B) Azalan dəyər

C) yenidənqiymətləndirilmiş dəyər

D) Amortizasiya dəyəri

E) Saxlanılma dəyəri

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

13. "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li MUBS-a əsasən Torpaq, tikili və avadanlıqların ilkin dəyəri necə ölçülür?

A) aktivin alış dəyəri ilə

B) aktivin gətirilməsinə və quraşdırılmasına çəkilən xərclər ilə

C) Aktivin satın alınması və ya tikilməsi, daşınması və quraşdırılması zamanı, onun əldə edilməsi üçün ödənilmiş pul vəsaiti və ya pul vəsaitlərinin ekvivalentləri ilə

D) aktivin alış dəyəri və ödənen əlavə dəyər vergisi ilə (əvəzləşdirilən)

E) aktivin alış, quraşdırma, gətirilməsinə çəkilən xərclər və ödənen əlavə dəyər vergisi ilə (əvəzləşdirilən)

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

14. "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li MUBS-a əsasən Əsas vəsait təsisçilərdən pay qoyuluşu şəklində qəbul edildikdə ilkin dəyəri necə qiymətləndirilir?

A) Təsisçinin qoyduğu məbləğ qədər

B) ədalətli dəyərlə

C) 0 dəyər ilə

D) Ona oxşar əsas vəsaitin dəyəri ilə

E) Təsisçiyə ən son ödənen dividendin 50%-zi qədər

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

15. Kommersiya məzmunlu mübadilə əməliyyatı zamanı torpaq, tikili və avadanlıq obyektlərinin ilkin dəyəri necə qiymətləndirilir?

- A) ədalətli dəyəri ilə
- B) Ona oxşar əsas vəsaitin dəyəri ilə
- C) 0 dəyər ilə
- D) Əsas vəsaitin həmin dövrdə alınmasına çəkilən xərclər ilə
- E) Əsas vəsaitin alış dəyəri ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

16. AR Vergi Məcəlləsinə əsasən Əsas vəsaitin qalıq dəyəri nədir?

- A) Əsas vəsaitin ilkin dəyəri ilə ona çəkilmiş xərclərin fərqidir
- B) əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər azaldılan dəyəridir
- C) Əsas vəsaitin ilkin dəyəri ilə gətirilmə və quraşdırılma xərclərinin fərqidir
- D) Əsas vəsaitin ilkin dəyəri ilə bərpa dəyərinin fərqidir
- E) Əsas vəsaitin ilkin dəyəri ilə təmir xərclərinin cəmidir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

17. Dəyəri 500 manatdan və istifadə müddəti 1 ildən artıq olan aktiv hansı halda əsas vəsait kimi uçota alınma bilməz?

- A) Müəssisənin özü tərəfindən inşa(istehsal) edildikdə
- B) Digər müəssisə və şəxslərdən pulla alındıqda
- C) Dövlət orqanları tərəfindən verildikdə
- D) Başqa təşkilat və şəxslərdən əvəzsiz daxil olduqda
- E) qısamüddətli icarəyə götürüldükdə

Testin çətinlik dərəcəsi: asan

İstinad: AR Vergi Məcəlləsi

18. Əsas vəsaitlərin amortizasiya hesablanmasına başlanılması hansı sənəd ilə rəsmiləşdirilir?

- A) İnventar kartları ilə
- B) Alış qaimələri ilə
- C) Gömrük rəsmiləşdirmə sənədləri ilə
- D) Əsas vəsaitin istismara qəbul edilməsi haqqında akt ilə
- E) Müəssisənin rəhbərinin imzalı möhürlü icazə sənədi ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əsas fondların üçotu, Mühəsib.az saytı

19. Əsas vəsaitin inventar kartlarında onunla bağlı aşağıdakılardan hansı əks etdirilmir?

- A) Əsas vəsaitin inventar nömrəsi
- B) Əsas vəsaitin əsas göstəriciləri
- C) Əsas vəsaitin ilkin dəyəri
- D) Əsas vəsaitin amortizasiya norması
- E) Əsas vəsaitin gətirilməsinə çəkilən xərclərin norması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əsas fondların üçotu, Mühəsib.az saytı

20. Yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi hansı sənədlərlə rəsmiləşdirilir?

- A) Forma N 2Q Avtomobil nəqliyyatı vasitələrinin ləğvi aktı ilə
- B) SOCARSS-004.2013 standartda 1,2,3 nömrəli Əlavə Əmlakın (qiymətlilərin) ləğvi və uçotdan çıxarılması aktı
- C) SOCARSS-004.2013 standartda Forma N 3Q "Əmlakın (qiymətlilərin) ləğvi aktı
- D) SOCARSS-004.2013 standartda Əlavə N 5Q "Əmlakın (qiymətlilərin) ləğvi aktı
- E) Forma N 4Q "Əmlakın (qiymətlilərin) uçotdan çıxarılması aktı

Testin çətinlik dərəcəsi: asan

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

İstinad: SOCARSS-004.2013 standartı

21. Əsas vəsait hansı halda müəssisənin balansında saxlanılır?

- A) Satıldıqda
- B) Əvəzsiz verildikdə
- C) Müəssisənin təbəçiliyində olan başqa müəssisəyə verildikdə
- D) 6 ay müddətinə icarəyə verildikdə
- E) Uzunmüddətli icarəyə verildikdə

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

22. Torpaq, tikili və avadanlıqlar obyektini silindikdə (satıldıqda), və ya onun istifadəsindən və ya silinməsindən (satışından) gələcəkdə iqtisadi səmərənin əldə ediləcəyi ehtimal olunmadığı halda müəssisə aktivini uçotda necə əks etdirməlidir?

- A) İstismara verilməməli və anbarda saxlanılmalıdır
- B) İstismar edilməli lakin yenidən qiymətləndirilməməlidir
- C) İstismar edilməli və yenidən qiymətləndirilib amortizasiya olunmalıdır
- D) balans dəyərinin tanınması dayandırılmalıdır
- E) Aktivin dəyəri müəssisənin balansında ən aşağı bazar qiyməti ilə saxlanılmalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

23. Aktivlərin və öhdəliklərin inventarizasiyasının aparılması hansı hallarda məcburiyyət daşımır?

- A) Qanunvericilikdə nəzərdə tutulmuş qaydada mühasibat uçotu subyektləri yenidən təşkil edildikdə
- B) Mühasibat uçotu subyekti ləğv edilərkən, ləğv balansını tərtib edilməmişdən əvvəl
- C) Maddi-məsul şəxslər dəyişildikdə və yaxud məzuniyyətə getdikdə

D) Yanğın, təbii fəlakət, qəza və digər fəvqəladə hadisələr baş verdikdə

E) mühasibat uçotu subyektinin səhmlərinin bir qismi satıldıqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollegiyasının 16 iyul 2013 tarixli № Q-17-li Qərarı

24. İnterarizasiyanın aparılması məcburi olan hallardan başqa hesabat ilində inventarizasiyaların sayı, onların aparılma tarixləri, həmin inventarizasiyaların hər birində yoxlanılacaq aktivlərin və öhdəliklərin siyahısı kim tərəfindən müəyyən edilir?

A) Növbə rəisi tərəfindən

B) Sex müdiri tərəfindən

C) Mühasibat uçotu subyektinin rəhbərliyi

D) Əsas vəsaitə bağlı məsul şəxs tərəfindən

E) İnterarizasiya komissiyasının üzvləri tərəfindən

Testin çətinlik dərəcəsi: orta

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollegiyasının 16 iyul 2013 tarixli № Q-17-li Qərarı

25. Daimi inventarizasiya komissiyasının sədr müavini kim təyin olunur?

A) Mühasibat xidmətinin rəhbəri

B) Mühasibat uçotu subyektinin rəhbərliyi

C) İnterarizasiya komissiyasının üzvlərindən biri

D) Müəssisənin sədr müavini

E) Mühasibat xidmətinin aparıcı mütəxəssisi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollegiyasının 16 iyul 2013 tarixli № Q-17-li Qərarı

26. Maddi-məsul şəxs özündə apardığı uçotun və öhdəsində olan aktivlərin vəziyyəti barədə məlumatı (izahatı) inventarizasiya komissiyasına nə zaman verir?

- A) İntentarizasiya başlamazdan əvvəl
- B) İntentarizasiya aparılan zaman
- C) İntentarizasiya aparıldıqdan sonra
- D) İntentarizasiyanın nəticələrinin müəyyən edildiyi gün
- E) İntentarizasiyada əksik mal-əmtəə aşkar olunduğu gün

Testin çətinlik dərəcəsi: asan

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollegiyasının 16 iyul 2013 tarixli № Q-17-li Qərarı

27. Aktivlərin və öhdəliklərin faktiki mövcudluğunun müvafiq mühasibat uçotu hesablarında düzgün əks etdirilməsinə dair neçə nüsxədən az olmamaqla inventarizasiya siyahısı tərtib edilir?

- A) 1
- B) 2
- C) 3
- D) 4
- E) 5

Testin çətinlik dərəcəsi: asan

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollegiyasının 16 iyul 2013 tarixli № Q-17-li Qərarı

28. İntentarizasiya zamanı aktivin mövcud qalıqları məcburi qaydada hansı yol ilə müəyyən edilmir?

- A) Sayılmaq
- B) Çəkilmək
- C) Baxış keçirilmək
- D) Ölçülmək
- E) Dəyərini öyrənmək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollegiyasının 16 iyul 2013 tarixli № Q-17-li Qərarı

29. Əsas vəsaitlərin (fondların) və qeyri-maddi aktivlərin inventarizasiyası neçə ildən bir aparılır?

- A) 1 ildən bir
- B) 2 ildən bir
- C) 3 ildən bir
- D) 5 ildən bir
- E) 7 ildən bir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollegiyasının 16 iyul 2013 tarixli № Q-17-li Qərarı

30. Torpaq, tikili və avadanlıqların inventarizasiyası zamanı aşağıdakılar hansı yoxlanılmalıdır?

- A) Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması
- B) Torpaq, tikili və avadanlıqların alış dəyəri
- C) Torpaq, tikili və avadanlıqlara çəkilən xərclər
- D) Torpaq, tikili və avadanlıqların xalis realizə edilə bilən dəyəri
- E) Torpaq, tikili və avadanlıqlarla işləyən işçilərin iş rejimi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollegiyasının 16 iyul 2013 tarixli № Q-17-li Qərarı

31. Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən bioloji aktivlər necə qiymətləndirilir?

- A) İlkin dəyəri ilə
- B) Gömrük deklarasiyasındakı dəyəri ilə
- C) Bazar qiyməti ilə

D) Satış qiyməti ilə

E) Xalis realizə edilə bilən dəyəri ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollegiyasının 16 iyul 2013 tarixli № Q-17-li Qərarı

32. Mühasibat uçotu subyekti tərəfindən təbii sərvətlərin inventarizasiyası zamanı aktiv kimi tanınan aşağıdakı hansı məsrəflər yoxlanılmalı deyil?

A) Mühasibat uçotu subyektinin təbii sərvətləri üzrə məsrəflər

B) Topoqrafik, geoloji, biokimyəvi və geofiziki araşdırmaların aparılması üzrə məsrəflər

C) Tədqiqat əməliyyatlarının aparılması üzrə məsrəflər

D) Qazma işlərinin aparılması üzrə məsrəflər

E) Qazma işində işləyən işçilərin əmək haqqıları ilə bağlı məsrəflər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollegiyasının 16 iyul 2013 tarixli № Q-17-li Qərarı

33. Aktivlər üzrə əskikgəlmələr və itkilərin (habelə təbii itki normalarından artıq xarəbolmalar, əskikgəlmələr və itkilər də daxil olmaqla səbəbləri və təqsirkar şəxslər müəyyənləşdirilməklə onların məbləğləri (əskikgəlmələr və itkilər müəyyən etdiyi vaxtda bazar qiymətləri ilə) necə uçotda əks etdirilir?

A) Müəssisənin xərcinə yazılır

B) Təqsirkar şəxslərin hesabına yazılır

C) İnvestorun hesabına yazılır

D) Müəssisənin sosial xərcinə yazılır

E) Əksikgəlmələr yenidən qiymətləndirilərək amortizasiya olunur

Testin çətinlik dərəcəsi: orta

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollegiyasının 16 iyul 2013 tarixli № Q-17-li Qərarı

34. Əsas vəsaitlərin silinməsi üzrə komissiyanın vəzifələrinə aşağıdakılardan hansı aid deyil?

- A) Təşkilatın balansından silinməli olan əsas vəsaitlərin (fondların) baxışını keçirmək
- B) Təşkilatın balansından silinməli olan əsas vəsaitlərin yararsızlığını müəyyən etmək
- C) Əsas vəsaitlərin (fondların) balansdan silinməsi zərurətini yaradan səbəbləri araşdırmaq
- D) Balansdan silinən əsas vəsaitlərin (fondların) ayrı-ayrı hissələrinin, detallarının və digər materialların mövcudluğunu, miqdarını və istifadəyə yararlılığını müəyyən etmək
- E) Balansdan silinən əsas vəsaitlərin ilkin dəyərini müəyyən etmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydaları. Azərbaycan Respublikasının Nazirlər Kabineti, 19.03.2014 tarixli Qərar № 177

35. Nəqliyyat vasitələri təşkilatın balansından silinməsi üçün hansı təşkilatdan müvafiq rəyin alınması vacibdir?

- A) Əmlak Məsələləri Dövlət Komitəsi
- B) Nazirlər Komitəsindən
- C) Tabeçiliyi olduğu nazilikdən
- D) Dövlət İnvestisiya Fondundan
- E) Müəssisənin yerləşdiyi əraziyə uyğun İcra Hakimiyyətindən

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydaları. Azərbaycan Respublikasının Nazirlər Kabineti, 19.03.2014 tarixli Qərar № 177

36. Təşkilatın balansından əsas vəsaitlərin silinməsinə dair rəyin alınması üçün həmin təşkilatın baş idarəetmə orqanı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə hansı sənədlər təqdim edilmir?

- A) Təşkilatın müraciəti
- B) Əsas vəsaitlərin silinməsi üzrə komissiyanın yaradılması barədə təşkilatın rəhbəri tərəfindən verilmiş əmrin surəti

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

C) Əmlakın ləğvi aktı

D) Səlahiyyətli dövlət təşkilatlarının və inventarizasiya komissiyasının rəyi

E) İntentarizasiya komissiyasında iştirak etmiş insanların şəxsiyyəti təsdiq edən sənədlərinin surətləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydaları. Azərbaycan Respublikasının Nazirlər Kabineti, 19.03.2014 tarixli Qərar № 177

37. Əsas vəsaitlərin silinməsinə dair təşkilatlardan təqdim edilən sənədlər Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qəbul edildikdə neçə gündən gec olmayaraq əsas vəsaitin silinməsinə yazılı rəy verilir?

A) 2 gündən

B) 5 gündən

C) 10 gündən

D) 15 gündən

E) 30 gündən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydaları. Azərbaycan Respublikasının Nazirlər Kabineti, 19.03.2014 tarixli Qərar № 177

38. İntentarizasiyanın aparılması hansı hallarda məcburi xarakter daşımır?

A) Müəssisənin əmlakı satıldıqda

B) Müəssisənin əmlakı alındıqda və icarəyə verildikdə

C) Müəssisə ləğv edilərkən, ləğv balansы tərtib edilməmişdən əvvəl

D) Qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəssisə yenidən təşkil edildikdə

E) Özəlləşdirmə zamanı, sahibkar və hüquqi şəxs statusu dəyişilmədikdə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiya qaydaları. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının qərarı. 16.07.2013

39. Qeyri-maddi aktivlər adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən aktivin ədalətli dəyəri nədir?

- A) Aktivin alış dəyəridir
- B) Aktivin xalis realizə edilə bilən dəyəridir
- C) Aktivin amortizasiya xərclərinin çıxılmasından sonra yaranan dəyəridir
- D) Aktivin yığılmış amortizasiya xərclərinin cəmidir
- E) Ölçülmə tarixinə bazar iştirakçıları arasında normal şərtlər çərçivəsində aktivin satılmasına görə alınə bilən və öhdəliyin ötürülməsinə görə ödənilə bilən qiymətdir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Qeyri-maddi aktivlər adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

40. Müəssisənin daxili imkanları hesabına yaradılmış qeyri-maddi aktivlərin tanınma meyarlarına cavab verdiklərini qiymətləndirmək məqsədilə müəssisə aktivin yaradılmasını hansı mərhələlərə bölür?

- A) Tədqiqat fazası-Layihə fazası
- B) Tədqiqat fazası-Təcrübə-konstruktor fazası
- C) Qeyri-istehsal fazası-Daxili faza
- D) Təcrübə-konstruktor fazası-Daxili faza
- E) Layihə fazası-Daxili faza

Testin çətinlik dərəcəsi: orta

İstinad: Qeyri-maddi aktivlər adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

41. Qeyri-maddi aktivlər adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən təcrübə-konstruktor işləri fəaliyyətlərinə aşağıdakılardan hansı aid ola bilməz?

- A) İstehsaldan və istifadədən əvvəl prototiplərin və ya modellərin dizaynı, tikilməsi və yoxlanması
- B) Yeni texnologiyanı istifadə etməklə alətlərin, detalların dizaynı

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

- C) Kommersiya istehsalı ilə məşğul olmaq üçün iqtisadi cəhətdən real olmayan sınaq zavodunun dizaynı, tikintisi və fəaliyyəti
- D) Yeni və təkmilləşdirilmiş materiallar, vasitələr, məhsullar, proseslər, sistemlər və ya xidmətlər üçün seçilmiş alternativin dizaynı, tikintisi və yoxlanması
- E) yeni biliyin əldə olunmasına yönəlmiş fəaliyyətlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Qeyri-maddi aktivlər adlı 38 №-li Mühəsibat Uçotunun Beynəlxalq Standartı

42. Aktivlərin qiymətdən düşməsi adlı 36 №-li Mühəsibat Uçotunun Beynəlxalq Standartına əsasən aktivin qiymətdən düşməsinin düzgün izahı hansıdır?

- A) Aktivin balans dəyəri ilkin dəyərini aşan zaman qiymətdən düşür
- B) Aktivin ilkin dəyəri amortizasiya ayırmalarını aşan zaman qiymətdən düşür
- C) Aktiv onun balans dəyəri bərpa edilə bilən məbləğini aşan zaman qiymətdən düşür
- D) Aktivin bərpa edilə bilən dəyəri amortizasiya xərclərini aşan zaman qiymətdən düşür
- E) Aktivin bərpa edilə bilən dəyəri xalis realizə edilə bilən dəyərini aşan zaman qiymətdən düşür

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az/static/140/muhasibat-ucotunun-beynelxaq-standartlari](http://www.maliyye.gov.az/static/140/muhasibat-ucotunun-beynelxaq-standartlari) (24.06.2020)/ Azərbaycan Respublikası Maliyyə Nazirliyi Mühəsibat uçotunun beynəlxalq standartları

43. Aktivlərin qiymətdən düşməsi adlı 36 №-li Mühəsibat Uçotunun Beynəlxalq Standartı təsərrüfat subyektindən hələ istifadədə olmayan qeyri-maddi aktivin balans dəyərini qiymətdən düşməyə görə ən azı ildə neçə dəfə yoxlamağı tələb edir?

- A) 1 dəfə
- B) 2 dəfə
- C) 3 dəfə
- D) 4 dəfə
- E) 5 dəfə

Testin çətinlik dərəcəsi: asan

İstinad: [www.maliyye.gov.az/static/140/muhasibat-ucotunun-beynelxaq-standartlari](http://www.maliyye.gov.az/static/140/muhasibat-ucotunun-beynelxaq-standartlari) (24.06.2020)/ Azərbaycan Respublikası Maliyyə Nazirliyi Mühasibat uçotunun beynəlxalq standartları

44. Aktivlərin qiymətdən düşməsi adlı 36 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən yenidən qiymətləndirilməmiş aktiv üzrə qiymətdən düşmədən itki necə tanınır?

- A) Kapital qoyuluşu kimi tanınır
- B) Gəlir və ya zərərdə tanınır
- C) Gələcək dövrün gəlirləri kimi tanınır
- D) Divident kimi tanınır
- E) Amortizasiya olunmamış dəyər kimi tanınır

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az/static/140/muhasibat-ucotunun-beynelxaq-standartlari](http://www.maliyye.gov.az/static/140/muhasibat-ucotunun-beynelxaq-standartlari) (24.06.2020)/ Azərbaycan Respublikası Maliyyə Nazirliyi Mühasibat uçotunun beynəlxalq standartları

45. Torpaq, tikili və avadanlıqlar adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən müəssisəyə xas olan dəyər nədir?

- A) Aktivin davamlı istifadəsindən və istismar müddənin sonunda silinməsindən və ya öhdəliyin yerinə yetirilməsilə bağlı yaranması gözlənilən nağd vəsait axınının diskontlaşdırılmış dəyəridir
- B) İstismara yararlı müddətdə aktivlərin amortizasiya edilmiş dəyərinin müəyyən olunmuş hissələrlə müntəzəm olaraq (sistematik) paylaşdırılmasıdır
- C) Aktivin ilkin dəyərindən və ya bu dəyəri əvəz edən digər məbləğdən son qalıq dəyərinin çıxılmasından sonra əldə olunan dəyərdir
- D) Aktivin balans dəyəri ilə bərpa edilə bilən məbləği arasındakı fərq ifadə edən məbləğdir
- E) Bir-birindən asılı olmayan, yaxşı məlumatlandırılmış və bu cür əməliyyatları həyata keçirməkdə maraqlı olan tərəflər arasında əməliyyatların icrası zamanı aktivlə əvəz edilməsi və ya öhdəliklərin əvəzində ödənilməsi mümkün olan vəsaitlərdir

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az/static/140/muhasibat-ucotunun-beynelxaq-standartlari](http://www.maliyye.gov.az/static/140/muhasibat-ucotunun-beynelxaq-standartlari) (24.06.2020)/ Azərbaycan Respublikası Maliyyə Nazirliyi Mühasibat uçotunun beynəlxalq standartları

46. "Torpaq, tikili və avadanlıqlar"adlı 16 No-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən Torpaq, tikili və avadanlıqlar üzrə hansı amortizasiya metodlarından istifadə edilir? Tam doğru cavabı müəyyən edin.

- A) Düz xətlı metod, İstehsal vahidi metodu, Gəlir metodu
- B) Düz xətlı metod, Azalan qalıq metodu, İstehsal vahidi metodu
- C) Düz xətlı metod, , Gəlir metodu, Azalma metodu,
- D) İstehsal vahidi metodu, son qalıq dəyəri metodu
- E) İstifadə müddətinin illərinin cəmi metodu, azalan qalıq metodu

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Torpaq, tikili və avadanlıqlar"adlı 16 No-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

47. "Torpaq, tikili və avadanlıqlar"adlı 16 No-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən aktivin balans dəyəri hansı dəyərdir?

- A) aktivin ilkin dəyərindən və ya bu dəyəri əvəz edən digər məbləğdən son qalıq dəyərinin çıxılmasından sonra əldə olunan dəyərdir
- B) aktivin davamlı istifadəsindən və istismar müddənin sonunda silinməsindən və ya öhdəliyin yerinə yetirilməsilə bağlı yaranması gözlənilən nağd vəsait axınının diskontlaşdırılmış dəyəridir
- C) aktivin balans dəyəri ilə bərpa edilə bilən məbləği arasındakı fərqi ifadə edən dəyərdir
- D) yığılmış amortizasiya və qiymətdən düşmə zərərləri çıxıldıqdan sonra aktivin balans hesabatında tanınan dəyəridir
- E) aktivin satın alınması və ya tikilməsi, daşınması və quraşdırılması zamanı, onun əldə edilməsi üçün ödənilmiş pul vəsaiti və ya pul vəsaitlərinin ekvivalentləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Torpaq, tikili və avadanlıqlar"adlı 16 No-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

48. "Torpaq, tikili və avadanlıqlar"adlı 16 No-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən müəssisə torpaq, tikili və avadanlıqları aktiv kimi tanıdıqdan sonra hansı ölçmə modelini özünün uçot siyasəti kimi seçə bilər?

- A) Azalan qalıq və yenidənqiymətləndirmə modelini

- B) Azalan qalıq və ilkin dəyər modelini
- C) İlkin dəyər və yenidənqiymətləndirmə modelini
- D) İlkin dəyər və son qalıq dəyəri modelini
- E) Sona qalıq dəyəri və yenidənqiymətləndirmə modelini

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 No-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

49. İqtisadi mahiyyətinə görə, icarə müqaviləsinin hansı növləri var?

- A) Maliyyə və əməliyyat icarəsi
- B) Daşınar və daşınmaz icarə
- C) Maliyyə və stabil icarə
- D) Lizinq və maliyyə icarəsi
- E) Daşınar, daşınmaz və lizinq icarəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: "İcarələr" adlı 16 No-li Maliyyə Hesabatlarının Beynəlxalq Standart

50. Aktivlərin qiymətdən düşməsi adlı 36 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı aşağıdakı aktivlərdən hansının qiymətdən düşməsinin uçotu üçün tətbiq edilir?

- A) Ehtiyatlar
- B) Təxirə salınmış gəlir vergisi ilə olan aktivlər
- C) İşçilərə əlavə ödənişlərdən yaranan aktivlər
- D) İstehsal üçün istifadə edilən uzunmüddətli aktivlər
- E) Satış üçün saxlanılan dövriyyədən kənar aktivlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: [www.maliyye.gov.az/static/140/muhasibat-ucotunun-beynelxaq-standartlari](http://www.maliyye.gov.az/static/140/muhasibat-ucotunun-beynelxaq-standartlari) (24.06.2020)/ Azərbaycan Respublikası Maliyyə Nazirliyi Mühasibat uçotunun beynəlxalq standartları

51. Aktivlərin qiymətdən düşməsi adlı 36 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən aktivin ləğv etmə xərcləri aşağıdakılardan hansıdır?

A) Maliyyə xərcləri

B) Gəlir vergisi xərcləri

C) İstehsal artım xərcləri

D) maliyyə xərcləri və gəlir vergisi xərcləri sitisna olmaqla birbaşa aktivin və ya nağd yarıdan vahidin ləğvinə aid edilə bilən istehsalın artım xərcləri

E) Maliyyə hesabatlarında aktivin qalıq dəyərindən aşağı dəyərə əvəz edilmiş digər məbləğ

Testin çətinlik dərəcəsi: asan

İstinad: [www.maliyye.gov.az/static/140/muhasibat-ucotunun-beynelxaq-standartlari](http://www.maliyye.gov.az/static/140/muhasibat-ucotunun-beynelxaq-standartlari) (24.06.2020)/ Azərbaycan Respublikası Maliyyə Nazirliyi Mühasibat uçotunun beynəlxalq standartları

52. Qeyri-maddi aktivlər adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən qeyri-maddi aktivlər hansı aktivlərdir?

A) Fiziki formaya malik aktivlər

B) Fiziki formaya malik daşına bilməyən aktivlər

C) Fiziki formaya malik olmayan aktivlər

D) Fiziki formaya malik olmayan müəyyən edilə bilməyən aktivlər

E) Fiziki formaya malik olmayan müəyyən edilə bilən qeyri-pul aktivləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Qeyri-maddi aktivlər adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

53. Aşağıdakılardan hansı mühasibat uçotu sənədi deyil?

A) İlkin uçot sənədləri

B) Mühasibat uçotu registrləri

C) Maliyyə hesabatları

D) Uçotun formalaşdırılması üçün tərtib edilən sənədlər

E) Müəssisənin Nizamnaməsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunu

54. Aşağıdakılardan hansı qısamüddətli aktivdir?

- A) torpaq və onun üzərində olan tikililər
- B) barverən bitkilər
- C) alqı-satqı məqsədləri üçün saxlanılan aktivləri
- D) avtonəqliyyat vasitələri
- E) inzibati idarələrdə avadanlıqlar

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 No-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

55. Aşağıdakılardan hansı qeyri-maddi aktivdir?

- A) Binalar
- B) Tikililər
- C) Hesablama texnikası
- D) Lisenziyalar
- E) Pul vəsaitləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Qeyri-maddi aktivlər adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

56. Maliyyə vəziyyəti haqqında hesabatda aktivlər hissəsinə aid olmayan element hansıdır?

- A) ticarət və digər kreditor borcları
- B) Qeyri-maddi aktivlər
- C) mal-material ehtiyatları
- D) ticarət və digər debitor borcları
- E) pul vəsaitləri və onların ekvivalentləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Maliyyə hesabatlarının təqdimatı"adlı1No-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

57. Maliyyə vəziyyəti haqqında hesabatda öhdəliklər hissəsinə aid olmayan element hansıdır?

- A) ticarət və digər kreditor borcları
- B) qiymətləndirilmiş öhdəliklər
- C) təxirə salınmış vergi öhdəlikləri
- D) əsas müəssisə kapital sahiblərinə aid olan buraxılmış səhmdar kapitalı və kapital ehtiyatları
- E) Maliyyə öhdəlikləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Maliyyə hesabatlarının təqdimatı"adlı1No-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

58. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə on ildən çox əmək stajı olan işçiyə hansı məbləğdə işdənçıxarma müavinəti ödənilir?

- A) orta aylıq əməkhaqqı miqdarında
- B) orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında
- C) orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında
- D) orta aylıq əməkhaqqının azı iki misli miqdarında
- E) orta aylıq əməkhaqqının 0,5 misli miqdarında

Testin çətinlik dərəcəsi: asan

İstinad: AR Əmək Məcəlləsi

59. Aşağıdakı ödənişlərdən hansı (əmək məzuniyyəti istisna olmaqla qalan bütün hallar üçün) orta əmək haqqı hesablanarkən nəzərə alınmır?

- A) Maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər
- B) Məcburi işburaxma dövrünün ödənilməsi
- C) İqlim şəraitinə görə əmsallar üzrə əlavə ödənişlər

D) Əmək, təhsil və yaradıcılıq məzuniyyəti dövründə saxlanılan orta əmək haqqı

E) Əmək qabiliyyətini müvəqqəti itirməyə görə, hamiləliyə və doğuma görə müavinətlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin - Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi barədə - 15 iyul 2000-ci il tarixli 126 №-li qərarı

60. Aşağıdakı ödənişlərdən hansı (əmək məzuniyyəti istisna olmaqla qalan bütün hallar üçün) orta əmək haqqı hesablanarkən nəzərə alınır?

A) İş vaxtından artıq iş saatlarının ödənilməsi

B) Kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli iş, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada görə)

C) Qanunvericilikdə nəzərdə tutulmuş hallarda pulsuz qidaların dəyəri (pulsuz kollektiv yeməklər)

D) İstirahət, iş günü hesab edilməyən bayram və ümumxalq hüzn günlərində işə görə ödəmələr

E) Müvəqqəti əvəzətməyə görə ödəmə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin - Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi barədə - 15 iyul 2000-ci il tarixli 126 №-li qərarı

61. Məzuniyyət dövrü üçün orta əmək haqqının hesablanması zamanı hansı ödənişlər nəzərə alınır?

A) İşçinin öz vəzifəsinə aid olmayan ayrı-ayrı tapşırıqların yerinə yetirilməsinə görə ödənişlər

B) İstifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya

C) Birdəfəlik xarakter daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənişlər (mükafatlar da daxil olmaqla)

D) Maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər

E) Müvəqqəti əvəzətməyə görə ödənişlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin - Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə - 25 avqust 1999-cu il tarixli 137 №-li qərarı

62. Məzuniyyət dövrü üçün orta əmək haqqı hesablanarkən aşağıdakılardan hansı nəzərə alınmır?

- A) İstirahət, iş günü hesab edilməyən bayram və ümumxalq hüzn günlərində işə görə ödənişlər
- B) İstifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya
- C) İş vaxtından artıq iş saatlarının ödənilməsi
- D) Müvəqqəti əvəzetməyə görə ödənişlər
- E) Kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli iş, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada görə)

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin - Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə - 25 avqust 1999-cu il tarixli 137 №-li qərarı

63. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülməmiş işə görə əməyin vaxtamuzd ödənilmə sistemində əmək haqqı hansı qaydada ödənilir?

- A) Gündəlik tarif maaşının 1,5 misli
- B) Gündəlik tarif maaşının 2 misindən aşağı olmamaqla
- C) Gündəlik tarif maaşının 1,5 misindən aşağı olmamaqla
- D) Gündəlik tarif maaşının 2 misli
- E) Gündəlik tarif maaşının 1 misli

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

64. Məzuniyyət dövrü üzrə orta əmək haqqının hesablanma alqoritmində buraxılmış boşluqları tamamlayın:  
Məzuniyyətdən əvvəlki ... təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini ... bölməklə orta əmək haqqının məbləği tapılır və alınan məbləği ... bölməklə bir günlük əmək haqqının məbləği müəyyən edilərək məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur

A) 6; 6-ya; 30,4-ə

B) 12; 12-yə; 30,4-ə

C) 12; 12-yə; 30-a

D) 6; 6-ya; 30-a

E) 3; 3-ə; 30,4-ə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

65. Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərə neçə gündən az olmayan məzuniyyət verilməlidir?

A) 46 təqvim günü

B) 31 təqvim günü

C) 56 təqvim günü

D) 42 təqvim günü

E) 21 təqvim günü

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

66. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hansı qaydada ödənilir?

A) İlk 14 təqvim günü üzrə məcburi dövlət sosial sığorta haqları hesabına, qalan günlər üçün isə sığortaedənin vəsaiti hesabına

B) İlk 14 təqvim günü üzrə sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına

C) Sığortaedənin vəsaiti hesabına

D) Məcburi dövlət sosial sığorta haqları hesabına

E) İlk 14 iş günü üzrə sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin - "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə - 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı

67. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı üçün müavinətin hesablanması məqsədilə bir iş gününə düşən orta gündəlik qazanc necə təyin edilir?

A) İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 2 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki təqvim günlərinin sayına bölərək

B) İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı 30,4-ə bölərək

C) İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölərək

D) İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki təqvim günlərinin sayına bölərək

E) İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 2 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölərək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin - "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə - 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı

68. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından hansı dövrə düşən iş günləri çıxılır?

A) Uşaq 3 yaşına çatanaq ona qulluq edilməsinə görə verilən məzuniyyət dövrü

B) Hamiləliyə və doğuma görə verilən məzuniyyət dövrü

C) Əmək məzuniyyəti dövrü

D) Əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr

E) Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan dövrlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin - "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə - 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı

69. Aşağıda göstərilən hansı ödənişlər məcburi dövlət sosial sığorta ödəməsi hesab edilmir?

- A) Əmək xəsarəti üzrə müavinət
- B) Hamiləliyə və doğuma görə müavinət
- C) Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün)
- D) Uşağın anadan olmasına görə birdəfəlik müavinət
- E) Dəfn üçün müavinət

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin - "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə - 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı

70. Göstərilən hansı gəlir növlərinə məcburi dövlət sosial sığorta haqqı hesablanır?

- A) Qanunvericiliklə müəyyən edilmiş ezamiyyə xərclərinin (gündəlik yemək xərcləri, kommunal xərclər və nəqliyyat xərcləri) məbləğləri
- B) Əmək haqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar)
- C) İstehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, aspirantlara (magistrlərə) müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri
- D) Məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri
- E) İşçilərin sayının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin - "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti

hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə - 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı

71. Sadalanan hansı gəlir növlərinə məcburi dövlət sosial sığorta haqqı hesablanır?

- A) Əmək haqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar)
- B) Kollektiv müqavilə əsasında ödənilən yemək xərci
- C) Birdəfəlik xarakter daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənişlər (mükafatlar da daxil olmaqla)
- D) Sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət
- E) Əmək məzuniyyətinə görə ödəmələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin - “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə - 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı

72. İşçinin 1 (bir) ezamiyyət gününə düşən orta əmək haqqı hansı alqoritmə hesablanır?

- A) Ödənişdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-ə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği 30,4-ə bölməklə
- B) Ödənişdən əvvəlki 2 təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə
- C) Ödənişdən əvvəlki 1 təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aydakı iş günlərinin sayına bölməklə
- D) Ödənişdən əvvəlki 2 təqvim ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı təqvim günlərinin sayına bölməklə
- E) Ödənişdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği 365-ə bölməklə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

73. Xarici ölkələrə ezamiyyət zamanı mövcud normalar aşağıdakılardan hansıların ezamiyyət xərci kimi ödənilməsinə nəzərdə tutmur?

- A) Gündəlik xərclər
- B) Mehmanxana xərci
- C) nəqliyyat (taksidən istifadə istisna olmaqla)
- D) Tədbirdə iştirak xərci
- E) Rabitə xərci

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin - Ezamiyyət xərclərinin normaları haqqında - 25 yanvar 2008-ci il tarixli 14 nömrəli qərarı

74. İstehsalat zərurəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə işçi, onun razılığı olmadan, hansı müddətə müvəqqəti olaraq başqa işə keçirilə bilər?

- A) İki ay
- B) Doqquz ay
- C) Bir ay
- D) Altı ay
- E) Üç ay

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

75. İşçinin stajı on ildən 15 ilədək olduqda ona nə qədər əlavə məzuniyyət müddəti verilməlidir?

- A) 1 həftə
- B) 2 təqvim günü
- C) 4 təqvim günü
- D) 2 həftə
- E) 6 təqvim günü

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

76. "Ehtiyatlar" adlı 2 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən gələcəkdə satışı həyata keçirilənədək mal-material ehtiyatları maliyyə hesabatlarında hansı formada uçota alınmalıdır?

A) Satış gəliri kimi

B) Satışın maya dəyəri kimi

C) Öhdəlik kimi

D) Aktiv kimi

E) Xərc kimi

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Ehtiyatlar" adlı 2 №-li MUBS

77. "Ehtiyatlar" adlı 2 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən ehtiyatların mümkün xalis satış dəyəri necə hesablanır?

A) Satış qiyməti çıxılsın işin tamamlanmasına çəkilməsi ehtimal edilən xərclər vurulsun satışın həyata keçirilməsi üçün ehtimal edilən xərclər

B) Satış qiyməti üstəgəl işin tamamlanmasına çəkilməsi ehtimal edilən xərclər

C) Satış qiyməti üstəgəl işin tamamlanmasına çəkilməsi ehtimal edilən xərclər çıxılsın satışın həyata keçirilməsi üçün ehtimal edilən xərclər

D) Satış qiyməti çıxılsın işin tamamlanmasına çəkilməsi ehtimal edilən xərclər və satışın həyata keçirilməsi üçün ehtimal edilən xərclər

E) Satış qiyməti üstəgəl satışın həyata keçirilməsi üçün ehtimal edilən xərclər

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Ehtiyatlar" adlı 2 №-li MUBS

78. "Ehtiyatlar" adlı 2 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən mal-material ehtiyatlarının ilkin dəyərinə aşağıdakılardan hansı daxildir?

A) Alış qiyməti

B) Satış məsrəfləri

C) İstehsal prosesində növbəti mərhələyə keçid üçün lazım olan məsrəflər istisna olmaqla, saxlama (anbar) məsrəfləri

D) Mal-material ehtiyatlarının hazırkı vəziyyətə və əraziyə gətirilməsi ilə heç bir əlaqəsi olmayan inzibati qaimə məsrəfləri

E) Xammal, əmək haqqı və digər istehsal məsrəfləri üzrə normadan artıq sərf edilən məbləğlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Ehtiyatlar" adlı 2 №-li MUBS

79. "Ehtiyatlar" adlı 2 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən (bir-birini əvəz edə bilməyən ayrı-ayrı maddələr üzrə ehtiyatlar və xüsusi layihələr üçün istehsal edilmiş və nəzərdə tutulmuş mal və xidmətlər istisna olmaqla ehtiyatların ilkin dəyəri aşağıdakı hansı metodun əsasında müəyyənləşdirilə bilər?

A) Mümkün xalis satış dəyəri

B) Normativ dəyər

C) Orta dəyər

D) LİFO

E) Orta çəkili dəyər

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Ehtiyatlar" adlı 2 №-li MUBS

80. "Qeyri-maddi aktivlər" adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən hansı cavab variantı qeyri-maddi aktivini əks etdirir?

A) Maşın və avadanlıqlar

B) Proqram təminatı

C) Kompüter vasitələri

D) CD disklər

E) Torpaq

Testin çətinlik dərəcəsi: asan

İstinad: Qeyri-maddi aktivlər adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

81. "Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər" adlı 8 №-li Mühəsibat Uçotunun Beynəlxalq Standartına əsasən keçmiş dövrlərin səhvi necə düzəldilməlidir?

- A) Yalnız cari dövrdə
- B) Perspektiv qaydada
- C) Yarandığı dövrdə
- D) Retrospektiv qaydada
- E) Yalnız gələcək dövrlərdə

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər" adlı 8 №-li MUBS

82. "Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər" adlı 8 №-li Mühəsibat Uçotunun Beynəlxalq Standartına əsasən uçot siyasəti nədir?

- A) Maliyyə hesabatlarının hazırlanması zamanı müəssisə tərəfindən tətbiq edilən müəyyən prinsiplər, əsaslar, şərtlər və qaydalardır
- B) Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı müəssisə tərəfindən tətbiq edilən konkret prinsiplər, əsaslar, şərtlər və qaydalardır.
- C) Maliyyə hesabatlarının təqdim edilməsi zamanı müəssisə tərəfindən tətbiq edilən müəyyən prinsiplər, əsaslar, şərtlər və qaydalardır
- D) Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı müəssisə tərəfindən tətbiq edilən müəyyən prinsiplər, üsullar, metodlar, əsaslar, şərtlər və qaydalardır
- E) Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı müəssisə tərəfindən tətbiq edilən müəyyən prinsiplər və şərtlərdir

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər" adlı 8 №-li MUBS

83. "Torpaq, tikili, avadanlıqlar" adlı 16 №-li Mühəsibat Uçotunun Beynəlxalq Standartına əsasən aktivin balans dəyəri necə müəyyən edilə bilər?

- A) Yiğilmiş amortizasiya və qiymətdən düşmə zərərləri çıxıldıqdan sonra aktivin balans hesabatında tanınan dəyəridir

- B) Aktivin satın alınması və ya tikilməsi, daşınması və quraşdırılması zamanı, onun əldə edilməsi üçün ödənilmiş pul vəsaiti və ya pul vəsaitlərinin ekvivalentləri
- C) Aktivin davamlı istifadəsindən və istismar müddətinin sonunda silinməsindən gözlənilən nağd pul vəsaiti axınının diskontlaşdırılmış dəyəri
- D) Aktivin balans dəyəri ilə bərpa edilə bilən məbləği arasındakı fərqi ifadə edən məbləğ
- E) Aktivin ilkin dəyərindən və ya bu dəyəri əvəz edən digər məbləğdən son qalıq dəyərinin çıxılmasından sonra əldə olunan dəyər

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

84. "Pul vəsaitlərinin hərəkəti haqqında hesabat" adlı 7 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına istinadən aşağıdakılardan hansı "investisiya fəaliyyətindən pul vəsaitləri axınına" aiddir?

- A) Uzunmüddətli aktivlərin satışından əldə edilən mənfəət
- B) Cəlb edilmiş borclar üzrə faizlərin ödənilməsi
- C) Uzunmüddətli aktivlərin satışından daxil olan pul vəsaiti
- D) Ödənilmiş dividendlər
- E) Uzunmüddətli borc öhdəliklərinin yaranmasından əldə olunan pul vəsaitləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Pul vəsaitlərinin hərəkəti haqqında hesabat" adlı 7 №-li MUBS

85. "Pul vəsaitlərinin hərəkəti haqqında hesabat" adlı 7 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən "Pul vəsaitlərinin hərəkəti ...".

- A) Uzunmüddətli aktivlərin və pul vəsaitlərinin ekvivalentlərinə aid olmayan investisiyaların əldə edilməsi və xaric olmasıdır
- B) Müəssisənin əsas gəlir gətirən, habelə, investisiya fəaliyyətindən və maliyyələşdirmə üzrə fəaliyyətdən başqa digər fəaliyyətlərindən daxil olmalarıdır
- C) Qısa ödəniş müddətinə malik olan, pul vəsaitlərinin əvvəlcədən məlum olan məbləğinə asan çevrilə bilən və dəyərin dəyişməsi kimi cüzi riskə məruz qalan yüksək likvidli qoyuluşlardır
- D) Kassada olan pul vəsaitlərinin qalığı, bank hesablarında saxlanılan və tələb edilə bilən depozitdir

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

E) Pul vəsaitlərinin və onların ekvivalentlərinin daxilolmaları və xaricolmalarıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Pul vəsaitlərinin hərəkəti haqqında hesabat"adlı 7 №-li MUBS

86. "Aktivlərin Qiymətdən düşməsi"adlı 36 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən aktivin bərpa edilə bilən məbləğinə aid olan cavab aşağıdakılardan hansıdır?

A) Aktivin satış xərcləri çıxılmaqla ədalətli dəyəri ilə son qalıq dəyəri arasında ən kiçik məbləğdir

B) Aktivin satış xərcləri çıxılmaqla ədalətli dəyəri ilə istifadə dəyəri arasında ən kiçik məbləğdir

C) Aktivin satış xərcləri çıxılmaqla ədalətli dəyəri ilə son qalıq dəyəri arasında ən böyük məbləğdir

D) Aktivin Bərpa edilə bilən məbləği onun silinmə xərcləri çıxılmaqla ədalətli dəyəri və istifadədə olan dəyərindən yuxarı olan məbləğdir

E) Aktivin ilkin dəyəri ilə onun balans dəyəri arasında ən böyük məbləğdir

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Aktivlərin Qiymətdən düşməsi"adlı 7 №-li MUBS

87. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti necə müəyyən olunmalıdır?

A) 7 saatdan çox ola bilməz

B) 6 saatdan az, 7 saatdan isə çox ola bilməz

C) 6 saatdan çox ola bilməz

D) 8 saatdan az ola bilməz

E) 6 saatdan az ola bilməz

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

88. Gecə vaxtı günün hansı hissəsi hesab olunur?

A) Saat 20-dən səhər saat 8-dək olan müddət

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

- B) Saat 22-dən səhər saat 10-dək olan müddət
- C) Saat 20-dən səhər saat 6-dək olan müddət
- D) Saat 22-dən səhər saat 6-dək olan müddət
- E) Saat 21-dən səhər saat 9-dək olan müddət

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

89. Tamamlayın: "Ödənişli əsas məzuniyyət ... günündən az olmayaraq verilməlidir".

- A) 28 təqvim günündən
- B) 28 iş günündən
- C) 14 iş günündən
- D) 21 iş günündən
- E) 21 təqvim günündən

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

90. Aşağıdakılardan hansılar müəssisələrdə mənfəət və zərərlər haqqında hesabatların tərtib edilmə variantıdır?

- A) Xərclərin funksiyaları üzrə-Xərclərin xarakteri (xüsusiyyətləri) üzrə
- B) Xərclərin xarakteri (xüsusiyyətləri) üzrə-Xərclərin növləri üzrə
- C) Xərclərin növləri üzrə-Xərclərin funksiyaları üzrə
- D) Xərclərin funksiyaları üzrə-Xərclərin maddələri üzrə
- E) Xərclərin maddələri üzrə-Xərclərin xarakteri (xüsusiyyətləri) üzrə

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Maliyyə hesabatlarının təqdimatı" adlı 11 No-lü Mühəsibat Uçotunun Beynəlxalq Standartı

91. Yararsız hala düşmüş əsas vəsaitlərin (Fondların) təmirinin mümkünsüzlüyünü müəyyənləşdirmək və onların müəyyən olunmuş qaydada silinməsi üçün müəssisə rəhbərinin əmri ilə ən azı neçə nəfərdən ibarət komissiya yaradılır?

A) 2

B) 3

C) 4

D) 5

E) 10

Testin çətinlik dərəcəsi: asan

İstinad: ARDNŞ-nin 15 avqust 2013-cü il tarixli 114 nömrəli SOCARSS-004.2013 standart sənədi

92. Əsas Vəsaitlərin Silinməsi Üzrə Komissiyanın Vəzifələrinə Aşağıdakılardan Hansı Aid Deyil?

A) Müəssisənin Balansından Silinməli Olan Əsas Vəsaitlərin Texniki Baxışını Keçirmək

B) Müəssisənin Balansında Olan Yararsız Hesab Edilən Əsas Vəsaitlərin Mövcudluğunu Və Miqdarını Müəyyən Etmək

C) Əsas Vəsaitlərin Balansdan Silinməsi Zərurətini Yaradan Səbəbləri Müəyyənləşdirmək

D) Oğurlanmış Və İtmiş Əsas Vəsaitlər İlə Bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təsdiq Edici Sənədi Üzrə Balansdan Çıxarma Aktını Tərtib Etmək

E) Oğurlanmış Nəqliyyat Vasitələri İlə Bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Üzrə Dövlət Agentliyinin Təsdiq Edici Sənədi Üzrə Balansdan Çıxarma Aktını Tərtib Etmək

Testin çətinlik dərəcəsi: asan

İstinad: ARDNŞ-nin 15 avqust 2013-cü il tarixli 114 nömrəli SOCARSS-004.2013 standart sənədi

93. Ardnş-In Strukturuna Daxil Olan Müəssisələrin Balansından Silinməli Olan Əsas Vəsaitlərin İlk Balans Dəyəri Nəyə Uyğun Olaraq Müəyyən Edilir?

A) AR Əmlak Məsələləri Üzrə Dövlət Agentliyinin qərarına

B) Maliyyə Hesabatının Beynəlxalq Standartına

C) Azərbaycan Respublikasının Vergi Məcəlləsinə

D) Kommissiyanın Sərbəst Qərarına

E) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə

Testin çətinlik dərəcəsi: orta

İstinad: ARDNŞ-nin 15 avqust 2013-cü il tarixli 114 nömrəli SOCARSS-004.2013 standart sənədi

94. Vahidinin İlkin Balans Dəyəri Neçə Manata Qədər Olan Əsas Vəsaitlər Müəssisədə Yaradılmış Ləğvetmə Kommisiyasının Qərarı Nəzərə Alınmaqla Balansdan Silinir?

A) 1000

B) 2000

C) 3000

D) 4000

E) 5000

Testin çətinlik dərəcəsi: asan

İstinad: ARDNŞ-nin 15 avqust 2013-cü il tarixli 114 nömrəli SOCARSS-004.2013 standart sənədi

95. Vahidinin İlkin Balans Dəyəri Neçə Manatdan Yuxarı Olan Əsas Vəsaitlər Mərkəzi Kommissiyanın Qərarı Nəzərə Alınmaqla Silinir?

A) 2000

B) 4000

C) 5000

D) 6000

E) 10000

Testin çətinlik dərəcəsi: asan

İstinad: ARDNŞ-nin 15 avqust 2013-cü il tarixli 114 nömrəli SOCARSS-004.2013 standart sənədi

96. Xüsusi Əhəmiyyətli Əsas Vəsaitlər (Fondlar) Kimin Sərəncamına Əsasən Müəssisənin Balansından Silinir?

- A) Müəssisənin Rəhbərinin
- B) Mərkəzi Komissiyanın
- C) Ardnş-In Vitse-Prezidentinin
- D) Müəssisənin Baş Mühasibinin
- E) Ardnş-In Prezidentinin

Testin çətinlik dərəcəsi: orta

İstinad: ARDNŞ-nin 15 avqust 2013-cü il tarixli 114 nömrəli SOCARSS-004.2013 standart sənədi

97. Avtomobil Nəqliyyatı Vasitələri Üzrə Əsas Vəsaitlərinin Müəssisənin Balansından Silinməsi Bütün Hallarda Hansı Sənədə Əsasən Silinir?

- A) Ardnş-In Prezidentinin Sərəncamı
- B) Ardnş-In Vitse-Prezidentinin Sərəncamı
- C) Müəssisə Rəhbərinin Qərarı
- D) Müəssisənin Baş Mühasibinin Qərarı
- E) Komissiyanın Rəhbərinin Qərarı

Testin çətinlik dərəcəsi: asan

İstinad: ARDNŞ-nin 15 avqust 2013-cü il tarixli 114 nömrəli SOCARSS-004.2013 standart sənədi

98. Təqdim Edilmiş Sənədlərdə Uyğunsuzluq Və Çatışmazlıq Olduqda Mərkəzi Ləğvetmə Komissiyası Tərəfindən Müəssisələrə Nə Kimi Müraciət Edilir?

- A) Yazılı Sorğu İstənilir
- B) Sorğu Göndərilir
- C) Vitse-Prezidentdəndə Bildiriş Göndərilir
- D) Vitse-Prezidentdəndə Yazılı Sorğu Göndərilir
- E) Müəssisələrə Bildiriş Göndərilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: ARDNŞ-nin 15 avqust 2013-cü il tarixli 114 nömrəli SOCARSS-004.2013 standart sənədi

99. Oğurlanmış Əsas Vəsaitlər Nə Qədər Müddət Ərzində Tapılmadıqda ARDNŞ-In Prezidentinin Sərəncamı Əsasında Balansdan Silinir?

- A) 5 il
- B) 10 il
- C) 15 il
- D) 20 il
- E) 25 il

Testin çətinlik dərəcəsi: orta

İstinad: ARDNŞ-nin 15 avqust 2013-cü il tarixli 114 nömrəli SOCARSS-004.2013 standart sənədi

100. Əsas Vəsaitlərin Söküntüsündən Əldə Edilən Material qiymətliləri barədə Aşağıdakılardan Hansı Düzgün Qeyd Edilib?

- A) Material qiymətlilərinin satışından daxil olan vəsait müəssisənin gəlirinə aid edilir
- B) Material qiymətliləri silinir
- C) Material qiymətlilərinin satışından daxil olan vəsait vergiyə cəlb olunmur
- D) Əsas Vəsaitin Söküntüsündən Əldə Edilən Material Qiymətliləri Satıla Bilməz
- E) Material Qiymətlilərin Satışından Daxilolma Investörün Gəliri Kimi Göstərilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: ARDNŞ-nin 15 avqust 2013-cü il tarixli 114 nömrəli SOCARSS-004.2013 standart sənədi

101. Əsas Vəsaitlərin Əsaslı Və Cari Təmiri Hansı Üsullarla Aparıla Bilər?

- A) Təsərrüfat Və Podrat Üsulu
- B) Podrat Və İcarə Üsulu
- C) Təsərrüfat Və İcarə Üsulu
- D) Təsərrüfat Və Kredit Üsulu
- E) İcarə Və Kredit Üsulu

Testin çətinlik dərəcəsi: orta

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiya qaydaları. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının qərarı. 16.07.2013

102. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər üzrə vergi ilinin sonuna qalıq dəyəri necə hesablanır?

- A) İlin Əvvəlinə Əv Qalıq Dəyəri + Cari İldə Daxil Olmuş Əv Dəyəri +təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi- Təqdim Edilmiş, Ləğv Edilmiş Və Ya Qalıq Dəyəri 500 Manatdan Və Ya İlkin Dəyərin 5 Faizindən Az Olan Əv Dəyəri
- B) İlin Əvvəlinə Əv Qalıq Dəyəri - Cari İldə Daxil Olmuş Əv Dəyəri - Təqdim Edilmiş, Ləğv Edilmiş Və Ya Qalıq Dəyəri 500 Manatdan Və Ya İlkin Dəyərin 5 Faizindən Az Olan Əv Dəyəri
- C) İlin Əvvəlinə Əv Qalıq Dəyəri - Cari İldə Daxil Olmuş Əv Dəyəri + Təqdim Edilmiş, Ləğv Edilmiş Və Ya Qalıq Dəyəri 500 Manatdan Və Ya İlkin Dəyərin 5 Faizindən Az Olan Əv Dəyəri
- D) İlin Əvvəlinə Əv Qalıq Dəyəri + Təqdim Edilmiş, Ləğv Edilmiş Və Ya Qalıq Dəyəri 500 Manatdan Və Ya İlkin Dəyərin 5 Faizindən Az Olan Əv Dəyəri
- E) İlin Əvvəlinə Əv Qalıq Dəyəri - Təqdim Edilmiş, Ləğv Edilmiş Və Ya Qalıq Dəyəri 500 Manatdan Və Ya İlkin Dəyərin 5 Faizindən Az Olan Əv Dəyəri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

103. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən aşağıdakılardan hansı əsas vəsait kateqoriyalarına aid deyil?

- A) Ölçü-Tənzimləyici Cihazlar (Qurğular),
- B) Öz Mülkiyyəti Olan Torpaq Sahələri
- C) Torpaqların Yaxşılaşdırılmasına (Meliorasiya, Qurudulma, Irriqasiya Və S), Həmçinin Başqa İşlərə (Məqsədlərə) Qoyulan Kapital Qoyuluşları
- D) İş-Güc Maşınları
- E) Dəyəmindən Və Xidmət Müddətindən Asılı Olmayaraq Balıq Ovu Alətləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

104. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Kollegiyasının Q-17 Qərarına Əsasən Aktivlərin Inventarizasiyasının Aparılması Hansı Halda Məcburiyyət Daşımır?

- A) Mühasibat Uçotu Subyektinin Aktivləri Satıldıqda, Alındıqda, İcarəyə Və İstifadəyə Verildikdə
- B) Qanunvericilikdə Nəzərdə Tutulmuş Qaydada Mühasibat Uçotu Subyektləri Yenidən Təşkil Edildikdə
- C) Maddi-Məsul Şəxslər Dəyişildikdə Və Yaxud Məzuniyyətə Getdikdə
- D) Oğurluq Və Ya Sui-İstifadə Halları, Həmçinin Qiymətlilərin Xarab Olması Faktları Müəyyən Edildikdə
- E) İdarə Rəisinin Və Ya Bələdiyyənin Müvafiq Qərarı, Yaxud Polis Bölməsinin Yazılı Göstərişi Olduqda

Testin çətinlik dərəcəsi: orta

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiya qaydaları. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının qərarı. 16.07.2013

105. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə Əsasən Hüquqi Şəxslər Üzrə Göstərilənlərdən Hansı Yalnızdır?

- A) Hüquqi Şəxslər Bir Fiziki Və Ya Hüquqi Şəxs Tərəfindən Yaradıla Bilər
- B) Hüquqi Şəxslər Üzvlərin Olmasından Asılı Ola Və Ya Asılı Olmaya Bilər
- C) Hüquqi Şəxslər Sahibkarlıq Fəaliyyəti ilə Məşğul Ola Və Ya Məşğul Olmaya Bilər
- D) Hüquqi Şəxslər Öz Adından Əmlak Və Şəxsi Qeyri-Əmlak Hüquqları Əldə Etmək Və Həyata Keçirmək, Vəzifələr Daşımaq, Məhkəmədə İddiaçı Və Ya Cavabdeh Olmaq Hüququna Malikdir
- E) Hüquqi Şəxsin Müstəqil Balansı Olması Məcburiyyət Daşımır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

106. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə Əsasən Hüquqi Şəxsin Nizamnaməsində Hansı Qaydalar Müəyyənləşdirilmir?

- A) Hüquqi Şəxsin Adı
- B) Hüquqi Şəxsin Olduğu Yer

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

C) Hüquqi Şəxsin Təsisçilərinin Adları

D) Hüquqi Şəxsin Fəaliyyətinin  
İdarə Edilməsi Qaydası

E) Hüquqi Şəxsin Ləğvi Qaydası

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

107. Əgər Ləğv Edilən Hüquqi Şəxsin Əmlakının Dəyəri Kreditorların Tələblərinin  
Ödənilməsi Üçün Yetərli Deyildirsə, O Nə Kimi Ləğv Edilə Bilər

A) Müflis Olma Kimi

B) Hüquqi Şəxsin Yaradılması Zamanı Yol Verilmiş Qanunvericilik Pozuntuları ilə  
Əlaqədar Onun Qeydiyyatının Məhkəmə Tərəfindən Etibarsız Sayıldığı Kimi

C) Hüquqi Şəxsin Mövcudluğu Üçün Nəzərdə Tutulan  
Müddətin Qurtarması Və Ya Yaradılması Zamanı Qarşıya Qoyulan Məqsədin Əldə Edilməsi  
ilə Əlaqədar

D) Lazımi Xüsusi İcazə (Lisənziya) Olmadan Fəaliyyət Və Ya Qanunla Qadağan  
Edilmiş Fəaliyyət Həyata Keçirildiyi Kimi

E) Onun Təsisçilərinin (İştirakçılarının) Və Ya Hüquqi Şəxsin Nizamnamə ilə Vəkil  
Edilmiş Orqanının Qərarı Kimi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

108. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə Əsasən Nümayəndəliklər Və Filiallar  
Barədə Aşağıdakılardan Hansı Yalnızdır?

A) Nümayəndəliklər Və Filiallar Hüquqi Şəxs Deyildirlər Və Hüquqi Şəxsin Təsdiq Etdiyi  
Əsasnamələr Üzrə Fəaliyyət Göstərilər

B) Nümayəndəliklər Hüquqi Şəxsin Olduğu Yerdən Kənarında Yerləşən Və Hüquqi Şəxsin  
Mənafeələrini Təmsil Və Müdafiə Edən Ayrıca Bölməsidir.

C) Nümayəndəliklərin Və Filialların Rəhbərləri Hüquqi Şəxsin Etibarnaməsi Əsasında  
Fəaliyyət Göstərilər

D) Nümayəndəliklərin Və Filialların Rəhbərləri Hüquqi Şəxs Tərəfindən Təyin Edilmir

E) Nümayəndəliklər Və Filiallar Birbaşa Hüquqi Vəzifə Və Öhdəliklər Əldə Edə Və Həyata  
Keçirə Bilməzlər.

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

109. Xarici Hüquqi Şəxsin Nümayəndəliyinin Və Ya Filialının Dövlət Qeydiyyatı Və Ləğv Edilməsi Qaydaları Hansı Qanun İlə Tənzimlənir?

A) "Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Və Dövlət Reyestri Haqqında" Azərbaycan Respublikasının Qanununu

B) Azərbaycan Respublikasının Əmək Məcəlləsi

C) Mühəsibat Uçotu Haqqında Azərbaycan Respublikasının Qanunu

D) Azərbaycan Respublikasının Vergi Məcəlləsi

E) 15. Sosial Sığorta Haqqında Azərbaycan Respublikasının Qanunu

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

110. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə Əsasən Əmək Haqqının Minimum Məbləğinə Aşağıdakılardan Hansı Yalnızdır?

A) İşçinin Heç Bir Ayrı-Seçkilik Qoyulmadan Öz İşinə Görə Dövlətin Müəyyənləşdirdiyi Minimum Əmək Haqqı Miqdarından Az Olmayan Haqq Almaq Hüququ Vardır

B) Minimum Əmək Haqqı — İqtisadi, Sosial Şərait Nəzərə Alınmaqla Qanunvericiliklə İxtisasız Əməyə Və Xidmətə Görə Aylıq Əmək Haqqının Ən Aşağı Səviyyəsini Müəyyən Edən Sosial Normativdir

C) Aylıq İş Vaxtı Normasını İşləmiş Və Əmək Funksiyasını Yerinə Yetirmiş İşçinin Aylıq Əmək Haqqı Dövlət Tərəfindən Müəyyən Edilmiş Minimum Əmək Haqqı Məbləğindən Aşağı Ola Bilməz

D) Kollektiv Müqavilələrdə, Sazişlərdə Qanunvericiliklə Müəyyən Olunmuş Minimum Əmək Haqqından Daha Yüksək Məbləğ Nəzərdə Tutula Bilər

E) Əmək Haqqı Sistemi İlə Nəzərdə Tutulan Mükafatlar, Əmək Haqqına Əlavələr, Artımlar, Habelə İş Vaxtından Kənar Vaxtlarda Görülən İşlərə Görə Verilən Ödəmələr Və Digər Ödəmələr Minimum Əmək Haqqının Məbləğinə Daxil Edilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

111. Özünün Əmək Funksiyasını Yerinə Yetirməklə Yanaşı Müəyyən Səbəbdən Müvəqqəti İşə Çıxmayan İşçini Əvəz Edən İşçiyə Əmək Haqqı Necə Verilir?

- A) Yalnız Özünün Tarif Maaşı Verilir
- B) Özünün Və Əvəz Etdiyinin Tarif Maaşının Cəmi Verilir
- C) Əvəz Etdiyi İşçinin Tarif Maaşı Verilir
- D) Əvəz Edilən İşçinin Maaşı ilə Onun Maaşı Arasındakı Fərq Verilir
- E) Əvəz Edilən İşçinin Maaşının Yarıısı Verilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

112. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə Əsasən Aşağıdakı Hansı Hallarda İşçinin İş Yeri Və Orta Əmək Haqqı Saxlanılır?

- A) Hərbi Və Fövqəladə Vəziyyətlə Əlaqədar, Habelə Təbii Fəlakətin Nəticələrinin Aradan Qaldırılması Üçün Müvafiq İşlərin Görülməsinə Cəlb Olunduqda
- B) Yaşadığı İnzibati Ərazi Vahidindən Başqa Bölgəyə, Habelə Xarici Ölkələrə Ezamiyyətə Göndərildikdə
- C) Kollektiv Müqavilələrdə Nəzərdə Tutulan Hallarda
- D) Donor Olan İşçilər Tibbi Müayinədən Keçdikləri, Qan Və Qan Komponentlərini Verdikləri Gün
- E) İşçinin İstəyi ilə Əlaqədar İstehsalatdan Ayrılmaqla Əlavə Təhsil Müəssisələrinə Göndərildikdə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

113. Məzuniyyət Vaxtı Üçün Ödənilən Orta Əmək Haqqı Onun Hansı İş İli Üçün Verilməsindən Asılı Olmayaraq Məzuniyyətin Verildiyi Aydan Əvvəlki Neçə Təqvim Ayının Orta Əmək Haqqına Əsasən Müəyyən Edilir?

- A) 2 Ay
- B) 3 Ay
- C) 6 Ay
- D) 9 Ay

E) 12 Ay

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

114. Məzuniyyət Günlərinin Əmək Haqqını Müəyyən Etməkdən Ötrü Orta Aylıq Əmək Haqqının Məbləğini Neçəyə Bölməklə Bir Günlük Əmək Haqqı Məbləği Müəyyən Edilir?

A) 12,4

B) 20,4

C) 30,4

D) 50,4

E) 31

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

115. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə Əsasən İşçiyə Məzuniyyət Vaxtı Üçün Orta Əmək Haqqı Məzuniyyətin Başlanmasına Ən Geci Neçə Gün Qalmış Ödənilir?

A) 1 Gün

B) 2 Gün

C) 3 Gün

D) 4 Gün

E) 5 Gün

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

116. Müvafiq İş İlinin (İllərinin) Məzuniyyətindən İstifadə Etməmiş İşçi ilə Əmək Müqaviləsinə Xitam Verilərkən İşçinin Arzusu ilə Həmin İş İli (İlləri) Üçün Ona Məzuniyyət Verilir Və İşdənçıxma Tarixi Hansı Gün Götürülür?

A) Əmək Müqaviləsinə Xitam Verildiyi Gün

B) İşçinin Son İşlədiyi Gün

C) Əmək Məzuniyyətinin Son Günü

D) İşlədiyi Ayın Son İş Günü

E) Əmək Məzuniyyətinin İlk Günü

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

117. Əmək Münasibətlərinə Xitam Verilərkən İşçinin Hansı Məzuniyyətinə Görə Əlavə Ödəniş Verilir?

A) Təhsil Məzuniyyəti

B) Yaradıcılıq Məzuniyyəti

C) Sosial Məzuniyyət

D) Əvvəlki illərdə istifadə etməmiş Əmək Məzuniyyəti

E) Akademik Məzuniyyət

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

118. Aşağıdakılardan hansı əmlak vergisinin vergitutma obyektidir deyil?

A) Rezident fiziki şəxslərin mülkiyyətində olan binalar

B) Rezident fiziki şəxslərin mülkiyyətində olan yaşayış evləri

C) Rezident fiziki şəxslərin mülkiyyətində olan qarajlar

D) Rezident fiziki şəxslərin mülkiyyətində olan nəqliyyat vasitələri

E) Rezident fiziki şəxslərin mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri

Testin çətinlik dərəcəsi: orta

İstinad: T.Ə.Sadıqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

119. Müəssisə hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisi ödəyicisi olduqda, onun əmlakının yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq neçəyə bölünməklə və müəssisənin yaradıldığı və ya əmlak vergisi ödəyicisi

olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulmaqla əmlak vergisi hesablanır?

- A) 10
- B) 12
- C) 14
- D) 24
- E) 32

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Ə.Sadıqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

120. Müəssisə hesabat ili ərzində ləğv edildikdə və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda, onun əmlakının ilin əvvəlinə və ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə qalıq dəyəri toplanaraq neçəyə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu aya qədər olan ayların sayına vurulmaqla əmlak vergisi hesablanır?

- A) 6
- B) 12
- C) 18
- D) 20
- E) 24

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Ə.Sadıqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

121. Müəssisələr əsas vəsaitlərin orta illik qalıq dəyərindən neçə faiz dərəcəsi ilə vergi ödəyirlər?

- A) 0.5%
- B) 0.01
- C) 1.5%
- D) 0.02

E) 2.5%

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Ə.Sadiqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

122. Su və hava nəqliyyatı vasitələrinin mühərrikinin 1 kub santimetri üçün nə qədər əmlak vergisi hesablanır?

A) 0.1 manat

B) 0.01 manat

C) 0.2 manat

D) 0.02 manat

E) 0.03 manat

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Ə.Sadiqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

123. Mühərriki olmayan su və hava nəqliyyatı vasitələrinin əmlak vergisi necə hesablanır?

A) Bazar qiymətinin 1 faizi

B) Bazar qiymətinin 0.1 faizi

C) Bazar qiymətinin 0.01 faizi

D) Bazar qiymətinin 2 faizi

E) Bazar qiymətinin 0.02 faizi

Testin çətinlik dərəcəsi: orta

İstinad: T.Ə.Sadiqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

124. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi hansı təşkilat tərəfindən hesablanır?

A) Büdcə təşkilatları

B) Yerli özünü idarə etmə orqanları

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

C) Azərbaycan Respublikası Mərkəzi Bankı

D) Dövlət fondları

E) Yerləşdiyi ərazinin bələdiyyəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Ə.Sadiqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

125. Kənd təsərrüfatı torpaqları üzrə vergi dərəcələri hər hektara görə şərti ballarla ifadə edilir. Bir şərti bal üçün torpaq vergisinin hesablanması dərəcəsi neçə manat müəyyən edilmişdir?

A) 0.01 manat

B) 0.1 manat

C) 0.02 manat

D) 0.05 manat

E) 0.06 manat

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Ə.Sadiqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

126. Torpaq vergisini, müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayıb nə zaman vergi orqanına verməlidirlər?

A) Yanvarın 15-dən gec olmayaraq

B) Martın 15-dən gec olmayaraq

C) Aprelin 15-dən gec olmayaraq

D) Mayın 15-dən gec olmayaraq

E) Oktyabrın 15-dən gec olmayaraq

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Ə.Sadiqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

127. Aşağıdakılardan hansılar mədən vergisinə cəlb edilmir?

A) Texnoloji prosesləəlaqədar quyuya vurulan neft və təbii qaz

B) Qeyri-filiz faydalı qazıntılar

C) Mişar daşları, çınqıl xammalı

D) Mineral sular

E) Yodlu bromlu sular

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Ə.Sadıqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

128. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə, bina tikili və qurğular neçə faizlə illik amortizasiya olunur?

A) 5 %-dək

B) 10 %-dək

C) 7 %-dək

D) 20 %-dək

E) 25 %-dək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 2019

129. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə, iş heyvanları neçə faizlə illik amortizasiya olunur?

A) 5 %-dək

B) 10 %-dək

C) 20 %-dək

D) 25 %-dək

E) 7 %-dək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 2019

130. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə, geoloji kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər neçə faizlə illik amortizasiya olunur?

- A) 2 %-dək
- B) 10 %-dək
- C) 20 %-dək
- D) 25 %-dək
- E) 7 %-dək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 2019

131. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən, , istifadə müddəti məlum olmayan qeyri maddi aktivlər neçə faizlə illik amortizasiya olunur?

- A) 10 %-dək
- B) 20 %-dək
- C) 25 %-dək
- D) 7 %-dək
- E) İllər üzrə istifadə müddətinə mütənəsib

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 2019

132. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən, aşağıdakı əsas vəsaitlərdən hansıları illik 25 %-dək amortizasiya olunmur?

- A) Nəqliyyat vasitələri
- B) Yüksək texnologiyalar məhsulu olan hesablama texnikası
- C) Geoloji-kəşfiyyat işlərinə çəkilən xərclər
- D) Maşın və avadanlıqlar
- E) Təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 2019

133. Aşağıdakı əsas vəsaitlərdən hansıları amortizasiya olunur?

- A) Nadir tarixi memarlıq abidələri olan binalar
- B) İncəsənət əsərləri
- C) Konservasiya edilmiş əsas vəsaitlər
- D) Ümumi istifadədə olan avtomobil yolları
- E) Yüksək texnologiyalar məhsulu olan hesablama texnikası

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 2019

134. Aşağıdakı əsas vəsaitlərdən hansıları amortizasiya olunmur?

- A) Anbardan istismara verilmiş əsas vəsaitlər
- B) İstismarda olan çoxillik əkmələr
- C) Damazlıq heyvanlar
- D) Ümumi istifadədə olan avadanlıqlar
- E) Tam amortizasiya olunmamış əsas vəsaitlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 2019

135. Hesabat ilinin sonuna əsas vəsaitlərin qalıq dəyəri nə qədər olduğu təqdirdə, gəlirdən çıxılan xərclərə aid edilir?

- A) Qalıq dəyəri 1000 manat və ya ilkin dəyərin 5 %-i
- B) Qalıq dəyəri 500 manat və ya ilkin dəyərin 5 %-i
- C) Qalıq dəyəri 500 manat və ya ilkin dəyərin 7%-i
- D) Qalıq dəyəri 1000 manat və ya ilkin dəyərin 7 %-i
- E) Qalıq dəyəri 200 manat və ya ilkin dəyərin 5 %-i

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 2019

136. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə, yüksək texnologiyalar məhsulu olan hesablama texnikası neçə faizlə illik amortizasiya olunur?

- A) 10 %-dək
- B) 20 %-dək
- C) 25 %-dək
- D) 7 %-dək
- E) İllər üzrə istifadə müddətinə mütənasib

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 2019

137. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə, maşın və avadanlıqlar neçə faizlə illik amortizasiya olunur?

- A) 10 %-dək
- B) 20 %-dək
- C) 25 %-dək
- D) 7 %-dək
- E) İllər üzrə istifadə müddətinə mütənasib

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 2019

138. Aşağıda göstərilən hansı əsas vəsait amortizasiya olunmur?

- A) Avtonəqliyyat vasitələri
- B) Damazlıq üçün saxlanılan heyvanlar
- C) Presləmə üçün avadanlıq
- D) Motorlu su qayıqları
- E) Dəyəri 8000 azn olan proqram təminatı

Testin çətinlik dərəcəsi: asan

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 2019

139. Hansı fiziki şəxslərin hər hansı maddəli işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılmalıdır?

- A) I və II qrup əlillərin (müharibə əlillərindən başq, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin
- B) Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilərin
- C) Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin
- D) Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının
- E) Qohumluq dərəcəsi asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvadın

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi (16 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əlavə və dəyişikliklərlə)

140. Hansı fiziki şəxslərin hər hansı maddəli işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılmalıdır?

- A) Sənətkarlığın misgərlik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağıcılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində fəaliyyət göstərən fiziki şəxslərin
- B) Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin
- C) Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının
- D) Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin
- E) Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilərin

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi (16 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əlavə və dəyişikliklərlə)

141. Fiziki şəxslərin aşağıda göstərilən hansı gəlirləri gəlir vergisindən azaddır?

A) Ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə ödənilən təminatlar

B) Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər

C) Elmi dərəcəyə və fəxri ada görə daimi əlavə

D) Vəzifə maaşı

E) Əmək məzuniyyəti

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi (16 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əlavə və dəyişikliklərlə)

142. Əgər qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin illik gəliri 30000 manatadək olarsa, gəlir vergisinin hesablanması zamanı hansı dərəcə tətbiq olunur?

A) 14 faiz

B) 15000 manat x 14% + 15000 manatdan çox olan məbləğin 25 faizi

C) 20000 manat x 14% + 20000 manatdan çox olan məbləğin 25 faizi

D) 10000 manat x 14% + 10000 manatdan çox olan məbləğin 25 faizi

E) 25 faiz

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

143. Fiziki şəxsə, onun xaricdə müalicə haqlarını ödəmək üçün təqdim olunmuş maddi yardımın dəyərini hansı hissəsi gəlir vergisindən azad olunmalıdır?

A) 2000 manatadək olan hissəsi

B) 5000 manatadək olan hissəsi

C) 10000 manatadək olan hissəsi

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

D) 20000 manatadək olan hissəsi

E) 50000 manatadək olan hissəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

144. Himayəsində (qohumluq dərəcəsiindən asılı olmayaraq) azı 3 nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdl və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri nə qədər azaldılır?

A) 200 manat

B) 400 manat

C) 50 manat

D) 250 manat

E) 100 manat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

145. Əgər fiziki şəxs iki və ya daha çox yerdə mizdlə işləyirsə, onun gəlirlərindən vergi hansı qaydada hesablanır və hansı büdcəyə ödənilir?

A) Ən çox əmək haqqı aldığı yerdə hesablanır və dövlət büdcəsinə ödənilir

B) Hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir

C) Əsas iş yerində gəlirlərin ümumi məbləğindən tutularaq dövlət büdcəsinə ödənilir

D) Hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və bərabər hissələrlə bələdiyyə və dövlət büdcəsinə ödənilir

E) Hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və bələdiyyə büdcəsinə ödənilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

146. Tamamlayın:

“Rezident - təqvim ilində üst-üstə “...” artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan istənilən fiziki şəxsdir”

- A) 4 aydan
- B) 182 gündən
- C) 1 ildən
- D) 32 gündən
- E) 9 aydan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

147. Azərbaycan Respublikasında hansı vergilər müəyyən olunur və ödənilir?

- A) Dövlət vergiləri və muxtar respublika vergiləri
- B) Dövlət vergiləri
- C) Dövlət vergiləri və yerli vergilər
- D) Yerli vergilər
- E) Dövlət vergiləri, muxtar respublika vergiləri və yerli vergilər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

148. Fiziki şəxsin maddəli işlə əlaqədar əldə etdiyi gəlirə verilənlərdən hansı aiddir?

- A) Royalti
- B) Əmlakın icarəsindən gəlir
- C) Dividend
- D) Əmək haqqı
- E) Faiz gəliri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

149. Fiziki şəxslərin hansı gəliri vergidən azaddır?

- A) Əmək haqqı

B) Alimentlər

C) Royalti

D) Faiz gəliri

E) Dividend

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

150. Sadalanan fiziki şəxslərdən hansının maddəli işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır?

A) Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin

B) Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri

C) 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri

D) Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər

E) I və II qrup əlillərin (müharibə əlillərindən başq, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

151. İllik amortizasiya norması amortizasiya olunan "binalar, tikintilər və qurğular" üzrə necə təyin olunur?

A) 3%-dən 7 %-dək

B) Ən azı 7%

C) 0.07

D) 7 %-dək

E) 7 %-dən 20 %-dək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

152. İllik amortizasiya norması amortizasiya olunan “maşınlar və avadanlıq” üzrə necə təyin olunur?

A)  $> 7 \%$

B)  $\leq 25 \%$

C)  $\leq 20 \%$

D)  $> 10 \%$

E) istifadə müddətinə mütənasib məbləğlərlə müəyyən olunur

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

153. Aşağıda göstərilənlərdən hansı amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər üzrə vergi ilinin sonuna qalıq dəyərini müəyyənləşdirərkən hesablama prosesində iştirak etmir?

A) Vergi ilində qalıq dəyəri 500 manatdan az olan əsas vəsaitlərin qalıq dəyəri

B) Əsas vəsaitlərin yenidən qiymətləndirilməsindən yaranan artım

C) Təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi

D) Vergi ilində təqdim edilmiş əsas vəsaitlərin qalıq dəyəri

E) Cari ildə daxil olmuş əsas vəsaitlərin dəyəri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

154. Hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin “binalar, tikintilər və qurğular” kateqoriyası üzrə necə təyin olunur?

A) Əvvəlki ilin sonuna qalıq dəyərinin 0 % ilə məhdudlaşdırılır

B) Əvvəlki ilin sonuna qalıq dəyərinin 3 % ilə məhdudlaşdırılır

C) Əvvəlki ilin sonuna qalıq dəyərinin 2 % ilə məhdudlaşdırılır

D) Əvvəlki ilin sonuna qalıq dəyərinin 5 % ilə məhdudlaşdırılır

E) Əvvəlki ilin sonuna qalıq dəyərinin 7 % ilə məhdudlaşdırılır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

155. Aşağıdakılardan hansı Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmur?

- A) Azərbaycan Respublikasında vergi sistemi
- B) Vergitutmanın ümumi əsasları
- C) Vergiləri ödəməkdən yayınmağa görə cərimələrin tətbiqi
- D) Vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaları
- E) Vergi ödəyicilərinin vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

156. Aşağıdakılardan hansı Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmur?

- A) Dövlət vergi orqanlarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri
- B) Hasilatın pay bölgüsü haqqında sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatlarının təqdim edilmə qaydalarının pozulması üzrə cərimələrin tətbiqi
- C) Dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları
- D) Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər
- E) Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

157. Vergilərin müəyyən edilmiş hesab olunması üçün zəruri olan vergitutma elementlərinə aşağıdakılardan hansı aid deyil?

- A) Vergitutma obyektı
- B) Vergi dövrü
- C) Verginin hesablanması qaydası
- D) Vergitutma bazası

E) Vergi siyasəti

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

158. Əsas vəsaitlər —

A) İstifadə müddəti iki ildən çox olan, dəyəri 100 manatdan çox olan və amortizasiya olunmayan maddi aktivlər

B) İstifadə müddəti bir ildən çox olan, dəyəri 500 manatdan çox olan və amortizasiya olunmayan maddi aktivlər

C) İstifadə müddəti iki ildən çox olan, dəyəri 100 manatdan çox olan və amortizasiya edilməli olan maddi aktivlər

D) İstifadə müddəti bir ildən çox olan, dəyəri 500 manatdan çox olan və amortizasiya edilməli olan maddi aktivlər

E) İstifadə müddəti bir ildən çox olan, dəyəri 100 manatdan çox olan və amortizasiya edilməli olan maddi aktivlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

159. Aşağıda qeyd olunan hansı gəlirlər vergidən azad deyil?

A) Dövlət adından yaradılan səhiyyə müəssisələrinin gəlirləri

B) Qeyri-kommersiya təşkilatlarının aldıkları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr

C) Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri

D) Xeyriyyə təşkilatlarının sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlir

E) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

160. Mənfəət vergisindən azad olunmayan gəlirlər aşağıdakılardan hansıdır?

A) Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin qərarı ilə onun özünün və onun tam mülkiyyətində olan rezident törəmə müəssisələrinin birinin balansından digərinin balansına əvəzsiz olaraq verilən aktivlərin dəyəri

B) Sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlir

C) Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən bir hüquqi şəxsin balansından əvəzsiz olaraq digər şəxsin balansına verilmiş əsas vəsaitlərin dəyəri

D) Neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişi üzrə əsas fondların, daşınar əmlakın və digər aktivlərin hər hansı şəkildə həmin sazişlərdə Azərbaycan Respublikasını təmsil edən tərəfə təqdim edilməsi üzrə əməliyyatlar

E) «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi şəxslərə ödənilən kompensasiya

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

161. Gəlirdən çıxılan xərcləri müəyyənləşdirin:

A) Əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclər

B) Faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi

C) Sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin bu cür fəaliyyət çərçivəsində çəkilən xərcləri

D) Əmək haqqı kartlarının alınmasına çəkilən xərclər istisna olmaqla, fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri

E) İşçilərin mənzil və digər sosial xarakterli xərcləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

162. Tamamlayın:

“Fiziki şəxsin əmlakın təqdim edilməsindən yaranan zərəri həmin ildə kompensasiya edilə bilmirsə, o, ... sonrakı dövrə keçirilir və belə əmlakın təqdim edilməsindən götürülən gəlir hesabına kompensasiya edilir”.

A) Gələcək üç ildən

- B) Gələcək iki ilədək davam edən
- C) Gələcək üç ilədək davam edən
- D) Gələcək üç ildən beş ilədək davam edən
- E) Gələcək iki ildən

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

163. X və Y-i təyin edin:

“Müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi X davam edən sonrakı dövrə keçirilir və illər üzrə Y həmin illərin mənfəəti hesabına kompensasiya edilir”.

- A) Beş ilədək; bərabər proporsiyalarda
- B) Üç ilədək; məhdudiyət qoyulmadan
- C) Üç ilədək; bərabər proporsiyalarda
- D) Beş ilədək; məhdudiyət qoyulmadan
- E) Dörd ilədək; bərabər proporsiyalarda

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

164. 2016-cı ilin bir yanvar tarixində müəssisə özünə məxsus ticarət obyektini digər müəssisəyə aylıq 5000 manat olmaqla icarəyə verir. Belə olan halda icarəyə verən müəssisənin illik icarə məbləğindən mənfəət vergisini hesablayın.

- A) 12000 man
- B) 1000 man
- C) 60000 man
- D) 10000 man
- E) 8000 man

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ə.Salahov, V.Mehdiyev. Mühəsibat uçotu. Bakı, 2016

165. İstehsal müəssisəsinin işçilərinin 50 faizi 18 yaşına çatmamış əlillərdən və sağlamlıq imkanları məhdud olan şəxslərdən ibarət olduğu halda müəssisənin mənfəəti 88600 manat olmuşdur. Verilənləri nəzərə alaraq mənfəət vergisini hesablayın.

A) 8860 man

B) 17720 man

C) 7500 man

D) 8200 man

E) 12500 man

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

166. Fiziki şəxsin mikro sahibkarlıq fəaliyyətindən əldə etdiyi illik gəliri 55000 manat təşkil etdiyi halda vergi ödəyicisinin büdcəyə ödəməli olduğu verginin məbləğini hesablayın.

A) 7700 man

B) 11587 man

C) 2750 man

D) 11550 man

E) 7954 man

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

167. Əlavə Dəyər Vergisi ödəyicisi dövlət büdcəsinə 1500 manat məbləğində Əlavə Dəyər Vergisi ödəməlidir. Lakin vergi ödəyicisi vergini vaxtında hesablamamışdır. Bu qayda pozuntusuna görə tətbiq edilən maliyyə sanksiyasını hesablayın.

A) 270 man

B) 380 man

C) 750 man

D) 455 man

E) 1500 man

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

168. Vergitutma elementləri hansı deyil ?

- A) Vergitutma obyektı
- B) Vergitutma bazası
- C) Vergi dövrü
- D) Vergi dərəcəsi
- E) Vergi yükü

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

169. Operativ vergi nəzarəti harada keçirilir?

- A) Yerlərə getmədən keçirilir
- B) Bəyannamələrə əsasən aparılır
- C) Fiziki və hüquqi şəxslərin gəlir götürmək üçün istifadə etmədikləri binalarda
- D) Anbarlarda
- E) Şəxsi nəqliyyat vasitələrində

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

170. Muzdlu işlə əlaqədar alınan gəlirə aşağıdakılardan hansı aiddir?

- A) Sahibkarlıq fəaliyyətindən gəlirlər
- B) Qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlər
- C) Əsas vəsaitlərin təqdim edilməsindən gəlirlər
- D) Royalti
- E) İşgötürənin öz işçisinə malı hədiyyə şəklində verməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

171. Aşağıdakılardan hansı vergitutmanın formasına aiddir?

- A) Məlumat üzrə
- B) Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi üzrə
- C) Sərəncam üzrə
- D) Xəbərdarlıq üzrə
- E) Bəyannamə üzrə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

172. Amortizasiya olunan aktivlərə aşağıdakılardan hansı aid deyildir?

- A) İş heyvanları
- B) Geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər
- C) Konservasiya edilmiş əsas vəsaitlər
- D) Qeyri-maddi aktivlər
- E) Nəqliyyat vasitələri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Maliyyə Hesabatlarının Beynəlxalq Standartları. 9 №-li Maliyyə Hesabatının Beynəlxalq Standartı Maliyyə alətləri

173. Aşağıdakılardan biri vergi ödəyicilərinin vəzifələrinə aid deyildir?

- A) Vergi orqanlarından vergi ödəyicilərinin eyniləşdirmə nömrəsini almaq
- B) Vergi hesabatını təqdim etmək
- C) Vergitutma obyektlərinin uçotunu aparmaq
- D) Vergi yoxlaması ilə bağlı tərtib edilmiş aktların və vergi orqanlarının qərarlarının surətini almaq
- E) Qanunla müəyyən edilmiş vergiləri ödəmək

Testin çətinlik dərəcəsi: orta

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

174. Azərbaycanda tətbiq olunan vergi amortizasiyası aşağıdakı metodlardan hansıdır?

- A) Azalan qalıq metodu
- B) Xətti metod
- C) Faydalı xidmət müddəti illəri rəqəmlərinin cəmi metodu
- D) İlk ayırma metodu
- E) Dərhal silinmə metodu

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

175. Azərbaycan Respublikasının Vergi Məcəlləsi aşağıdakı qaydalardan hansını müəyyən etmir?

- A) Vergi ödəyicilərinin təsərrüfat planının hazırlanma qaydasını
- B) Vergi ödəyicilərinin hüquq və vəzifələrini
- C) Vergi nəzarətinin forma və metodlarını
- D) Vergi qanunvericiliyin pozulmasına görə məsuliyyəti
- E) Dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydasını

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

176. Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları hansı qanunvericilik bazasına əsasən tənzimlənir?

- A) Naxçıvan Muxtar Respublikası və bələdiyyələrə dair qanunvericilik aktına əsasən
- B) Azərbaycan Respublikasının Konstitusiyasına əsasən
- C) Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən
- D) Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsinə əsasən
- E) Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

177. Aşağıdakılardan hansı vergi ödəyicisinin hüququna aid deyildir?

- A) Vergi orqanlarından vergi qanunvericiliyinin tətbiq edilməsinə dair yazılı izahatlar almaq
- B) Artıq ödənilmiş və ya tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək
- C) Vergi münasibətlərində bilavasitə və ya öz nümayəndəsi vasitəsi ilə iştirak etmək
- D) Kommersiya və ya vergi sirrinin qorunmasını tələb etmək
- E) Nəzarət kassa aparatının alınması və quraşdırılmasını vergi orqanından tələb etmək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

178. Vergi ödəyicisi vergi orqanı qarşısında hansı tələbi qoya bilməz?

- A) Vergi orqanlarında müəyyən edilmiş qaydada nəzarət –kassa aparatının müəyyən olunmuş modelini sifariş etmək
- B) Vergi ödəyicisinin bəyannaməsinin doldurulmasını vergi orqanından tələb etmək
- C) Vergi məəcəlləsi ilə müəyyən edilmiş qaydada vergi güzəştlərindən istifadə etmək
- D) Vergi yoxlaması ilə bağlı tərtib edilən aktların və ya protokolların sürətinin tələb etmək
- E) Vergi risklərinin azaldılması məqsədi ilə Vergi partnyorluğu sazişi bağlamaq üçün vergi orqanına müraciət etmək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

179. Aşağıdakılardan hansı vergi agentinin vəzifəsinə aid deyildir?

- A) Vergi ödəyicisinin vergi orqanında qeydiyyatdan keçməsinə tələb etmək;
- B) Müvafiq vergiləri hesablamaq, vergi ödəyicisindən tutmaq və təyinatı üzrə köçürmək
- C) Vergi ödəyicisindən vergilərin tutulması mümkün olmadıqda bu barədə vergi orqanına 30 gün ərzində məlumat vermək

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

D) Vergi ödəyicisinə ödənilən gəlirlərin və təyinatı üzrə ödənilən vergilərin hər bir vergi ödəyicisi üzrə uçotunu aparmaq

E) Vergilərin hesablanması, tutulmasının və ödənilməsinin düzgünlüyünə nəzarət etmək üçün zəruri sənədləri vergi orqanlarına vermək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

180. Dövlət vergi orqanlarının təyinatına aşağıdakılardan hansı aid deyildir?

A) Vergi orqanları vergi məsələləri ilə bağlı gömrük orqanının səlahiyyətlərini həyata keçirmək hüququna malikdir

B) Vergi orqanları öz səlahiyyətləri çərçivəsində hüquq mühafizə orqanlarının səlahiyyətlərini həyata keçirir

C) Vergi orqanları öz fəaliyyətlərini yerli dövlət hakimiyyəti orqanlarından asılı olmayaraq müstəqil həyata keçirir

D) Vergi orqanları tərəfindən qanunvericiliyə əsasən qəbul edilən qərarların icrası bütün hüquqi və fiziki şəxslər üçün məcburidir

E) Vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumundan azaddırlar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

181. Neft sektorunda çalışan işçinin əmək haqqısı 800 azn hesablanmışdırsa, işçidən və müəssisədən DSMF-yə ödəniləcək məbləği təyin edin.

A) 186 azn

B) 200 azn

C) 80 azn

D) 230 azn

E) 134 azn

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

182. Vergi orqanlarının hüquqlarına aşağıdakılardan hansı aid deyildir?

- A) Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək
- B) Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi yoxlamalarını həyata keçirmək
- C) Vergi ödəyicisinin gəlir götürmək üçün istifadə etdiyi istehsal, anbar və ticarət binalarında xronometraj qaydada müşahidə həyata keçirmək
- D) Vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasını tələb etmək
- E) Ödənilməmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsinə vergi ödəyicisindən tələb etmək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məcəlləsi

183. Aşağıdakılardan hansı vergi nəzarətinə aid deyildir?

- A) Operativ vergi nəzarəti
- B) Vergi ödəyicilərinin uçotu
- C) Kameral vergi yoxlaması
- D) Daxili nəzarət
- E) Səyyar vergi yoxlaması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məcəlləsi

184. Aşağıda göstərilənlərdən hansılar vergi uçotunda qeydiyyatda durmaya bilər?

- A) Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri
- B) Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslər
- C) Bəyannamə verməli olan rezident fiziki şəxslər
- D) Vergi ödəyicisinin filial və nümayəndəlikləri
- E) Azərbaycan Respublikası ərazisində gəlir əldə edən qeyri-rezident fiziki şəxslər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

185. Sahibkarlıq fəaliyyəti göstərən müəssisələrin filial və nümayəndəlikləri vergi uçotuna durmaq üçün nə zaman ərizə təqdim etməlidirlər?

- A) Filial və nümayəndəliyin yaradılmasından sonra 30 gün ərzində
- B) Filial və nümayəndəliyin yaradıldığı gün
- C) Filial və nümayəndəliyin yaradılmasından sonra 15 gün ərzində
- D) Filial və nümayəndəliyin yaradılmasından 15 gün əvvəl
- E) Filial və nümayəndəliyin yaradılmasından sonra 10 gün ərzində

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

186. Vergi ödəyicisi olan hüquqi şəxslər uçota alınmaq üçün ərizə ilə birlikdə vergi orqanına hansı sənədlərin surətlərini təqdim etməlidirlər?

- A) Dövlət qeydiyyatına alınması haqqında şəhadətnamə, nizamnamə, rəhbərin şəxsiyyətini təsdiq edən sənəd və olduğu yer haqqında məlumat
- B) Dövlət qeydiyyatına alınması haqqında şəhadətnamə, nizamnamə, rəhbərin təyin olunması və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlər, rəhbərin şəxsiyyətini təsdiq edən sənəd və olduğu yer haqqında məlumat
- C) Dövlət qeydiyyatına alınması haqqında şəhadətnamə, rəhbərin təyin olunması və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlər, rəhbərin şəxsiyyətini təsdiq edən sənəd və olduğu yer haqqında məlumat
- D) Dövlət qeydiyyatına alınması haqqında şəhadətnamə, nizamnamə, rəhbərin təyin olunması və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlər
- E) Dövlət qeydiyyatına alınması haqqında şəhadətnamə, nizamnamə, hüquqi şəxsin ünvanını təsdiq edən sənədlər, rəhbərin şəxsiyyətini təsdiq edən sənəd və olduğu yer haqqında məlumat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

187. Kameral vergi yoxlamasının keçirilmə yerləri aşağıdakılardan hansıdır?

- A) Yerlərə getmədən keçirilir

B) Vergi ödəyicisinin ofis binasında sənədlərə əsasən keçirilir

C) Vergi ödəyicisinin anbarlarında keçirilir

D) Vergi ödəyicisinin ticarət binasında keçirilir

E) Vergi ödəyicisinin istehsal binasında keçirilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

188. Kameral vergi yoxlaması neçə iş günü müddətində keçirilir?

A) Vergi bəyannaməsinin vergi ödəyicisinə təqdim edildiyi gündən 15 iş günü müddətində

B) Vergi bəyannaməsinin vergi ödəyicisinə təqdim edildiyi gündən 5 iş günü müddətində

C) Vergi bəyannaməsinin vergi ödəyicisinə təqdim edildiyi gündən 40 iş günü müddətində

D) Vergi bəyannaməsinin vergi ödəyicisinə təqdim edildiyi gündən 10 iş günü müddətində

E) Vergi bəyannaməsinin vergi ödəyicisinə təqdim edildiyi gündən 30 iş günü müddətində

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

189. Kameral vergi yoxlaması zamanı tələb olunan, dəqiqləşdirilmiş hesabat neçə iş günü müddətində vergi orqanına təqdim edilməlidir?

A) 10 iş günü müddətində

B) 15 iş günü müddətində

C) 20 iş günü müddətində

D) 30 iş günü müddətində

E) 5 iş günü müddətində

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

190. Səyyar vergi yoxlamasının növləri aşağıdakılardan hansılardır?

A) Növbəti və növbədən kənar

- B) Daxili və xarici
- C) Qısa müddətli və uzunmüddətli
- D) Məcburi və könüllü
- E) Ümumi və xüsusi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Z.H.Rzayev. Vergi Menecmenti. Bakı, 2007

191. Növbəti səyyar vergi yoxlamasının keçirilməsindən neçə gün əvvəl vergi ödəyicisinə bildiriş göndərilir?

- A) Vergi yoxlamasına başlamazdan azı 5 gün əvvəl
- B) Vergi yoxlamasına başlamazdan azı 7 gün əvvəl
- C) Vergi yoxlamasına başlamazdan azı 15 gün əvvəl
- D) Vergi yoxlamasına başlamazdan azı 10 gün əvvəl
- E) Vergi yoxlamasına başlamazdan azı 2 gün əvvəl

Testin çətinlik dərəcəsi: asan

İstinad: Z.H.Rzayev. Vergi Menecmenti. Bakı, 2007

192. Səyyar vergi yoxlamanın həyata keçirilməsi üçün vergi ödəyicisinə təqdim olunan bildirişdə aşağıdakı məlumatlardan hansılar göstərməlidir?

- A) Vergi yoxlamasının keçirilmə tarixi, yoxlanılacaq sənədlərin adları, vergi orqanının və vergi ödəyicisinin hüquq və vəzifələri
- B) Vergi yoxlamasının keçirilmə müddəti və tarixi, yoxlanılacaq sənədlərin adları, vergi yoxlamasının əsası
- C) Vergi yoxlamasının keçirilmə tarixi, vergi orqanının və vergi ödəyicisinin hüquq və vəzifələri
- D) Vergi yoxlamasının əsası, keçirilmə tarixi, vergi orqanının və vergi ödəyicisinin hüquq və vəzifələri
- E) Vergi yoxlamasının keçirilmə tarixi, yoxlanılacaq sənədlərin adları, vergi orqanının hüquq və vəzifələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Z.H.Rzayev. Vergi Menecmenti. Bakı, 2007

193. Növbəti səyyar vergi yoxlaması il ərzində neçə dəfə keçirilə bilər?

- A) Təqvim ili ərzində 1 dəfədən çox keçirilə bilməz
- B) Təqvim ili ərzində tələb olunan sayda keçirilə bilər
- C) Təqvim ili ərzində 2 dəfədən çox keçirilə bilməz
- D) Təqvim ili ərzində 5 dəfədən çox keçirilə bilməz
- E) Təqvim ili ərzində 4 dəfədən çox keçirilə bilməz

Testin çətinlik dərəcəsi: asan

İstinad: Z.H.Rzayev. Vergi Menecmenti. Bakı, 2007

194. Səyyar vergi yoxlamasının keçirilmə müddəti hansı halda uzadıla bilər?

- A) Vergi orqanları tərəfindən göndərilən sorğulara, cavabların alınma müddəti cavab göndərən şəxslər tərəfindən pozulduqda
- B) Vergi ödəyicisinin xahişi ilə
- C) Yoxlamayı aparan vergi orqanının səhhətində problem yarandıqda
- D) Yoxlamanın aparılması üçün zəruri olan sənədlər təqdim edilmədikdə
- E) Məhkəmənin qərarı ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Z.H.Rzayev. Vergi Menecmenti. Bakı, 2007

195. Növbədən kənar vergi yoxlaması vergi orqanları tərəfindən hansı halda keçirilə bilər?

- A) Vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan məlumatlar aşkar edildikdə
- B) Artıq ödənilmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qaytarılması ilə bağlı vergi ödəyicisindən ərizə daxil olduqda
- C) Məhkəmə və ya hüquq mühafizə orqanlarının yoxlamanın keçirilməsi barədə müvafiq qərarı olduqda
- D) Vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə təqdim edildikdə
- E) Yoxlamanın keçirilməsi ilə bağlı vergi ödəyicisi ərizə ilə müraciət etdikdə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Z.H.Rzayev. Vergi Menecmenti. Bakı, 2007

196. Aşağıdakılardan hansı operativ vergi nəzarətinin keçirilməsi üçün əsas deyildir?

- A) Vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar
- B) Vergi orqanına daxil olan mənbəyi bəlli məlumatlar
- C) Vergi ödəyicisi, vergi orqanının qayda pozuntusunu aradan qaldırılması ilə bağlı tələbinə əməl etmədikdə
- D) Qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən pozulmasına dair vergi orqanının əlində kifayət qədər əsası olduqda
- E) Vergi ödəyicisi materialların uçotunu düzgün aparmadıqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Z.H.Rzayev. Vergi Menecmenti. Bakı, 2007

197. Nəzarət–kassa aparatının çeqlərində göstərməli olan məlumatlara aşağıdakılardan hansı aid deyildir?

- A) Vergi orqanının adı
- B) Vergi ödəyicisinin adı
- C) Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi
- D) Obyektin adı və yerləşdiyi ünvan
- E) Çekin vurulma tarixi və saati

Testin çətinlik dərəcəsi: asan

İstinad: Z.H.Rzayev. Vergi Menecmenti. Bakı, 2007

198. Aşağıdakılardan hansı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hal deyildir?

- A) Hüquq pozuntusu vergi ödəyicisi tərəfindən məqsədli şəkildə törədilmədikdə
- B) Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsinin olmaması
- C) Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması

D) Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunu törədən fiziki şəxsin həmin əməli törətdiyi anda məsuliyyətə cəlb etmə yaşına çatmaması

E) Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması

Testin çətinlik dərəcəsi: orta

İstinad: Z.H.Rzayev. Vergi Menecmenti. Bakı, 2007

199. Aşağıdakılardan hansı qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirə aid deyildir?

A) Muzdlu işlə əlaqədar alınan gəlir

B) Faiz gəliri

C) Divident gəliri

D) Əmlakın icarəyə verilməsindən gəlir

E) Royalti gəliri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

200. Vergi orqanlarının qərarlarından və ya vergi orqanının vəzifəli şəxslərinin hərəkətlərindən şikayət aşağıda göstərilən orqanlardan hansına verilir?

A) Yuxarı vergi orqanına

B) Nazirlər kabinetinə

C) Ərazi üzrə vergi orqanına

D) Gömrük orqanına

E) Xüsusi rejimli vergi idarələrinə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

201. Vergi orqanının hərəkətləri ilə bağlı şikayətlərə hansı qanunvericilikdə müəyyən edilmiş qaydalara əsasən baxılır?

A) Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilmiş qaydalara əsasən baxılır

B) Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi ilə müəyyən edilmiş qaydalara əsasən baxılır

C) Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydalara əsasən baxılır

D) Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydalara əsasən baxılır

E) Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalara əsasən baxılır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

202. Vergi tutmanın məqsədləri üçün aşağıdakılardan hansı gəlirə aid deyildir?

A) Qeyri-rezident vergi ödəyicisinin Azərbaycan Respublikası mənbəyindən əldə etdiyi gəlir

B) Muzdlu işlə əlaqədar əldə edilən gəlir

C) Muzdlu ilə əlaqədar olmayan fəaliyyətdən əldə edilən gəlir

D) Əsas vəsaitlərin yenidən qiymətləndirilməsindən yaranan artımdan olan gəlir

E) Muzdlu əməyin nəticəsində hədiyyə şəklində əldə edilən gəlir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

203. Muzdlu işlə əlaqədar gəlir dedikdə hansı gəlir nəzərdə tutulmur?

A) İşçinin xərclərinin əvəzi ödənilədiyi halda ödənilən vəsaitin məbləği

B) İşəgötürən tərəfindən işçiyə malın, işin və ya xidmətin təqdim etdiyi yaxud hədiyyə verdiyi halda yaranan gəlirlər

C) İşçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda ödənilən vəsaitin məbləği

D) İşəgötürən tərəfindən ödənilən sığorta haqları

E) İşçiyə faktiki iş yerindən ödənilən ezamiyyə məbləği

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

204. Muzdlu işə aid olmayan gəlirlər aşağıdakılardan hansılardır?

- A) Sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər
- B) İşçinin xərclərinin əvəzi ödəniləndi halda ödənilən vəsaitin məbləği
- C) İşgötürən tərəfindən ödənilən sığorta haqları
- D) Qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikası mənbəyindən əldə etdiyi əmək haqqı
- E) İşçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda ödənilən vəsaitin məbləği

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

205. Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərə hansı aid deyildir?

- A) Əmlakın icarəyə verilməsindən əldə olunan gəlir
- B) Sahibkarlıq fəaliyyəti məqsədləri ilə istifadə olunan aktivlərin təqdim edilməsindən əldə edilən gəlir
- C) Sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsindən əldə olunan gəlir
- D) Əsas vəsaitin təqdim edilməsindən alınan gəlirlər
- E) Gəlirdən çıxılan kompensasiya edilən məbləğdən və ya ehtiyatların azalmasından gəlirlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

206. Aşağıdakılardan hansı qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə aid deyildir?

- A) Sahibkarlıq fəaliyyəti məqsədi ilə istifadə olunmayan aktivlərin satışından əldə olunan gəlir
- B) Sahibkarlıq fəaliyyəti məqsədləri ilə istifadə olunan aktivlərin təqdim edilməsindən əldə edilən gəlir
- C) Təqvim ili ərzində alınan hədiyyə və mirasların müəyyən məbləği
- D) Vəkillik xidmətləri ilə məşğul olan şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlir

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

E) İdman mərc oyunları ilə əlaqədar əldə edilən uduşlar

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

207. Qeyri-sahibkarlıq fəaliyyətindən Vergi tutulan illik gəlirin məbləği 30000 manatadək olduqda verginin hesablanması qaydasını göstərin.

A) 4200+30000-dək məbləğin 25%-ə hasili

B) 4200+30000-dək məbləğin 14%-ə hasili

C) 4200+30000-dək məbləğin 30%-ə hasili

D) 30000-dək məbləğin 14%-ə hasili

E) 30000-dək məbləğin 25%-ə hasili

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

208. Aşağıda göstərilən gəlirlərdən hansılar fiziki şəxslərin gəlir vergisindən azad deyildir?

A) Təqvim ili ərzində alınan hədiyyə, maddi yardım, birdəfəlik müavinət və mirasların 1000 manatadək olan hissəsi

B) Alimentlər

C) Ailə üzvündən alınan hədiyyə maddi yardım və miraslar

D) Bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından əldə edilən gəlirlər

E) Fiziki şəxslərin əsas iş yerlərindən muzzdlu işlə əlaqədar aldıkları əşya şəklində gəlirləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

209. Aşağıdakı fiziki şəxslərin hansılarının gəlirinin 400 manatı vergidən azad deyildir?

A) Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının

B) Birinci və ikinci qrup əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşadək olan şəxslərin gəlirləri

C) Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanınının gəliri

D) Mühərribə əlillərinin gəlirləri

E) Qanunvericiliklə müəyyən edilmiş qaydada mühərribə veteranı adı almış şəxslərin gəlirləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

210. Müəssisələrin mənfəətindən neçə faiz vergi tutulur?

A) 0.2

B) 0.22

C) 0.18

D) 0.25

E) 0.27

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

211. Aşağıdakılardan hansı mənfəət vergisindən azad deyildir?

A) Xeyriyyə təşkilatlarının gəlirləri

B) Qeyri-kommersiya təşkilatlarının aldığı əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr

C) Beynəlxalq, dövlətlərarası və hökumətlərarası təşkilatların gəlirləri

D) Qeri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi mənfəəti

E) Dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının gəlirləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

212. Mənfəət vergisinin güzəştinə aşağıdakılardan hansı aid deyildir?

A) Xeyriyyə təşkilatlarının sahibkarlıq fəaliyyəti ilə əlaqədar gəlirləri

B) Sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin gəlirləri

C) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət büdcəsinə olan vergi borcunun silinməsindən olan gəlirlər

D) Müvafiq icra hakimiyyətinin qərarına əsasən bir hüquqi şəxsin balansından əvəzsiz olaraq digər hüquqi şəxsin balansına verilmiş əsas vəsaitlərin dəyəri

E) Alınmış sığorta ödənişləri (həmin sığorta hadisəsi ilə əlaqədar zərərə aid edilən məbləğlərdən başq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

213. Fiziki şəxslərdən ödəmə mənbəyində vergi tutulduğu halda vergiyə cəlb edilən gəlir vergitutma obyektini hesab edilə bilərmi?

A) Bu Gömrük orqanı tərəfindən müəyyən edilir

B) Hesab edilə bilər

C) Bu Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşdirilir

D) Bu Vergilər Nazirliyi tərəfindən müəyyənləşdirilir

E) Əldə edilən gəlirin məbləğindən asılı olaraq hesab edilə bilər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

214. Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsi ilə fəaliyyət göstərən qeyri-rezident vergi ödəyicisi hansı gəlirlər üzrə gəlir vergisinin ödəyicisidir?

A) Bütün gəlirlər üzrə

B) Yalnız Azərbaycan Respublikasının hüdudlarından kənar əldə etdiyi gəlirlər üzrə

C) Daimi nümayəndəliyi ilə əlaqədar olmayan vergiyə cəlb edilən gəlirlər üzrə

D) Daimi nümayəndəliyi ilə əlaqədar olan vergiyə cəlb olunan bütün gəlirlər üzrə

E) Daimi nümayəndəliyi ilə əlaqədar olan vergitutma məqsədi ilə gəlir hesab edilməyən gəlirlər üzrə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

215. Məşğulluqdan və ya əmlakın təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident fiziki şəxs hansı gəlirlər üzrə gəlir vergisinin ödəyicisidir?

- A) Azərbaycan mənbəyindən təqvim ili ərzində əldə etdiyi bütün gəlirlər üzrə
- B) Azərbaycan mənbəyindən və onun hüdudlarından kənarında əld etdiyi bütün növ gəlirlər üzrə
- C) Yalnız Azərbaycan Respublikasının hüdudlarından kənarında əldə etdiyi gəlirlər üzrə
- D) Vətəndaşı olduğu ölkənin gəlirləri üzrə
- E) Azərbaycan mənbəyindən il ərzində əldə etdiyi ümumi gəlirdən, həmin dövr üzrə bu gəlirin əldə edilməsi üçün Vergi məəcəlləsi ilə müəyyənləşdirilən xərcləri çıxıldıqdan sonra qalan məbləğ üzrə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

216. Vergitutma məqsədləri üçün rezident fiziki şəxsin gəlirləri dedikdə hansı gəlirlər nəzərdə tutulur?

- A) Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarında əldə etdiyi gəlirlər
- B) Yalnız Azərbaycan Respublikası hüdudlarında əldə etdiyi gəlirlər
- C) Yalnız Azərbaycan Respublikasının hüdudlarında kənarında əldə etdiyi gəlirlər
- D) Yalnız sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər
- E) Yalnız qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

217. Vergitutma məqsədləri üçün qeyri-rezident fiziki şəxsin gəliri dedikdə hansı gəlirlər nəzərdə tutulur?

- A) Azərbaycan Respublikası hüdudlarından kənarında əldə edilən gəlirlər
- B) Azərbaycan Respublikası mənbələrindən əldə edilən gəlirlər
- C) Azərbaycan Respublikası hüdudlarından kənarında və Azərbaycan Respublikası mənbələrindən əldə edilən gəlirlər
- D) Rezident olduğu ölkədə əldə etdiyi gəlirlər

E) Rezident olduğu ölkədə yalnız müzdlü işdən əldə etdiyi gəlirlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

218. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq aşağıdakılardan hansı gəlirdən çıxılan xərc hesab olunur?

A) Əsas vəsaitlərin alınmasına və quraşdırılmasına çəkilən xərclər

B) Əyləncə, yemək, işçilərin mənzil və digər sosial xərcləri

C) Faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi

D) Ehtiyat fondlarına ayırma məbləği (sığorta və bank fəaliyyəti istisna olmaqla)

E) Sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakter daşıyan vergi ödəyicilərinin bu cür fəaliyyətlə əlaqədar xərcləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

219. Vergi ödəyicisi ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna hansı halda malikdir?

A) Əgər malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilməmişdirsə

B) Vergi ödəyicisi əsaslı səbəblərlə vergi orqanına ərizə ilə müraciət etdiyi halda

C) Əgər malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edildiyi və Vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiği hallarda

D) Vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silmədiyi halda

E) Vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğini göstərmədiyi halda

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

220. Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər hansı halda gəlirdən çıxılır?

- A) Gəlir götürmək məqsədi ilə aparıldıqda
- B) Gəlir götürmək məqsədi ilə aparılmadıqda
- C) Qeyri-sahibkarlıq fəaliyyətinə aid olduqda
- D) Keçən ilki gəlir hesabına aid edildikdə
- E) Vergi ödəyicisinin yazılı müraciəti ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

221. Aşağıdakılardan hansı əlavə dəyər vergisinin ödəyicisi deyildir?

- A) Aksizli malların istehsalçıları
- B) Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyən ictimai işə fəaliyyəti ilə məşğul olan şəxslər
- C) Azərbaycan Respublikası ərazisinə əlavə dəyər vergisinə cəlb olunan malları idxal edən şəxslər
- D) Metropolitenlə sərnəşin daşıma xidmətləri
- E) Ardıcıl on iki aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200000 manatdan artıq olan vergi ödəyiciləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

222. Aşağıdakılardan hansılar aksizli mallara aid deyildir?

- A) İdxal olunan xəz-dəri məmulatları
- B) İçməli spirt
- C) Neft məhsulları
- D) İstirahət və idman üçün istifadə olunan yaxtalar
- E) Yük daşımada istifadə olunan gəmilər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

223. Aşağıdakılardan hansılar əmlak vergisinin vergitutma obyektı deyildir?

- A) Şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan avtobuslar, tramvaylar, trolleybuslar
- B) Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalar
- C) Rezident və qeyri-rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri
- D) Müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri
- E) Daimi nümayəndəlik vasitəsilə sahibkarlıq fəaliyyəti göstərən qeyri-rezidentlər üçün yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlərin orta illik dəyəri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

224. Aşağıdakı torpaqlardan hansılar torpaq vergisinə cəlb edilir?

- A) Yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaq sahələri
- B) Fiziki şəxslərin və müəssisələrin istifadəsində olan torpaq sahələri
- C) Azərbaycan Respublikası Dövlət Neft fondunun mülkiyyətində olan torpaq sahəsi
- D) Meşə və su fondu torpaqları
- E) Dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaq sahələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

225. Mədən vergisinin ödənilməli olduğu vaxt aşağıdakılardan hansılardır?

- A) Hesabat ayı üçün mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən sonra
- B) Hesabat ayı üçün mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 10-dan gec olmayaraq
- C) Hesabat ayı üçün mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 10-dan sonra
- D) Hesabat ayı üçün mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

E) Hesabat ayı üçün mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı ay

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

226. Şirkət işçilərinin həyat sığortası üzrə yerli və xarici sığorta şirkəti ilə müqavilə bağlamışdır. Bir qisim işçilərin həyat sığortası üzrə yerli sığorta şirkətinə 5000 manat ödənilmiş, digər qisim işçilərin həyat sığortası üzrə xarici sığorta şirkətinə 7000 manat ödənilmişdir. Şirkətin sığorta ödənişləri üzrə gəlirdən çıxılmalı olan məbləğini hesablayın.

A) 12000 manat

B) 2000 manat

C) 7000 manat

D) 6000 manat

E) 5000 manat

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

227. Azərbaycan Respublikası Vergi məəcəlləsinə əsasən qeyri neft sektorunda çalışan işçinin əmək haqqısı nə qədər olmalıdır ki, 14% gəlir vergisi tətbiq olunsun?

A) 8000 manat

B) 4000 manat

C) 9000 manat

D) 1000 manat

E) 200 manat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

228. Rezident fiziki şəxsin xüsusi mülkiyyətində olan kəterin mühərrikinin həcmi texniki pasportuna əsasən 2400 kub santimetrdir. Fiziki şəxsin ödəməli olduğu əmlak vergisini hesablayın.

A) 24 manat

B) 48 manat

C) 72 manat

D) 84 manat

E) 36 manat

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

229. Qeyri-rezident fiziki şəxs 2017-ci il ərzində 100 gün müddətində Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, 5000 manat gəlir əldə etmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərcləri 2000 manat təşkil etmişdir. Qeyri-rezidentin vergitutma obyektini tapın.

A) 7000 manat

B) 70 manat

C) 5000 manat

D) 3000 manat

E) 80 manat

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

230. Mənfəət vergisinin ödəyicisi olan müəssisə öz balansında olan avtomobilini 15000 manat məbləğində sığorta etdirmişdir. Yol qəzası nəticəsində avtomobil yararsız vəziyyətə düşmüşdür. Avtomobilin balan üzrə qalıq dəyəri 9500 manat təşkil edir. Mənfəət vergisindən azad olan məbləği tapın.

A) 5500 manat

B) 9500 manat

C) 15000 manat

D) 24500 manat

E) 23700 manat

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

231. Lənkəran şəhərində qeydiyyatdan keçmiş sadələşdirilmiş vergi ödəyicisinin Bakı və Lənkəran şəhərlərində mağazaları mövcuddur. 2020-ci ilin I rübü ərzində satışdan əldə edilmiş vəsait Bakı şəhərində 17850 manat, Lənkəran şəhərində 3425 manat olmuşdur. Bu halda sadələşdirilmiş verginin məbləğini hesablayın.

- A) 714 manat
- B) 425,50 manat
- C) 851,50 manat
- D) 68,50 manat
- E) 770 manat

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

232. Əmlakın hərracda satılması üçün icra məmurunun sifarişinə aşağıdakı sənədlərdən hansı daxil edilmir?

- A) İcraata başlanması barədə məhkəmə qərarına əsasən verilən icra sənədinin surəti
- B) Əmlakın fotosəkli, yerləşdiyi ünvan barədə məlumat
- C) Əmlakın ilkin satış qiyməti barədə məlumat
- D) Əmlakın satışından əldə olunan vəsaitin köçürüləcəyi bank hesabının nömrəsi
- E) Əmlakın alınma yeri barədə məlumat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

233. Aşağıdakılardan hansılar dövlət vergilərinə aid deyildir?

- A) Hüquqi şəxslərin mənfəət vergisi
- B) Yol vergisi
- C) Fiziki şəxslərin gəlir vergisi
- D) Hüquqi şəxslərin əmlak vergisi
- E) Heç biri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

234. Aşağıdakılardan hansı vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçısı deyildir?

- A) Vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxs
- B) Vergi agentliyi hesab edilən hüquqi və fiziki şəxs
- C) Azərbaycan Respublikasının dövlət vergi orqanları
- D) Azərbaycan Respublikasının Gömrük orqanları
- E) Təhsil Nazirliyinin tabeliyində olan Dövlət məktəb və bagcalar

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

235. Müəssisə işçisini iki gün müddətinə ezam etmişdir. Ezamiyyətdən qayıtdıqdan sonra işçi avans hesabı tərtib etmiş və 63 manatlıq faktiki xərc məbləğini təsdiq edən sənədləri hesabatla əlavə etmişdir. Fərz edək ki, iki gün üçün xərc norması 40 manatdır. Belə olan halda müəssisənin gəlirdən çıxılan xərci neçə manat olacaqdır?

- A) 23 manat
- B) 63 manat
- C) 40 manat
- D) 103 manat
- E) 0 manat

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

236. Hüquqi şəxsin yenidən təşkili dedikdə aşağıdakılardan hansı nəzərdə tutulmur?

- A) İki və daha çox rezident hüquqi şəxsin birləşməsi
- B) Rezident hüquqi şəxsin filial və nümayəndəliklərinin yaradılması
- C) Rezident hüquqi şəxsin iki və daha çox rezident hüquqi şəxsə ayrılması

D) Müəssisədə iştirak paylarının azı 50%-nin sahibi olan hüquqi şəxs tərəfindən öz iştirak paylarının hamısının bu hüquqi şəxsin iştirakçılmasına paylanması

E) Rezident hüquqi şəxsin aktivlərinin 50 və ya daha çox faizinin digər rezident hüquqi şəxs tərəfindən əldə edilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

237. Yerli vergilər dedikdə aşağıdakı vergilərdən hansılar nəzərdə tutulmur?

A) Fiziki şəxslərin torpaq vergisi

B) Fiziki şəxslərin gəlir vergisi

C) Fiziki şəxslərin əmlak vergisi

D) Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi

E) Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

238. Aşağıdakı şəxslərdən hansılar vergitutma məqsədi ilə qeyri-rezident hesab edilmir?

A) Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və ailə üzvləri

B) Təqvim ili ərzində üst-üstə düşməklə 182 gündən artıq Azərbaycan Respublikası ərazisində qalan şəxslər

C) Azərbaycan Respublikası ərazisində müəyyən edilmiş qaydalara əsasən dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı

D) Təqvim ili ərzində 182 gündən az Azərbaycan Respublikası ərazisində qalan şəxslər

E) Azərbaycan Respublikası ərazisindən tranzit olaraq keçən şəxslər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

239. Aşağıdakılardan hansı vergilərin müəyyən edilməsi üçün şərt deyildir?

A) Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır

- B) Eyni vergitutma bazasından bir dəfədən artıq vergi tutulması yolverilməzdir
- C) Mülkiyyət formasından və ya kapitalın yerindən asılı olaraq vergilərin müxtəlif dərəcələri müəyyən edilir
- D) Vergilər ədalətlik prinsipinə əsasən müəyyən edilir
- E) Fiziki şəxslərin vətəndaşlığından asılı olaraq müxtəlif vergi dərəcələrinin təyin edilməsi yolverilməzdir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

240. Aşağıdakılardan hansılar dövlət vergilərinə aid deyildir?

- A) Fiziki şəxslərin gəlir vergisi
- B) Hüquqi şəxslərin mənfəət vergisi
- C) Hüquqi şəxslərin əmlak vergisi
- D) Fiziki şəxslərin əmlak vergisi
- E) Mədən vergisi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

241. Vergi qanunverciliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları aşağıdakılardan hansılar deyildir?

- A) Vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər
- B) Vergi agentləri hesab edilən hüquqi və fiziki şəxslər
- C) Azərbaycan Respublikasının gömrük orqanları
- D) Azərbaycan Respublikasının maliyyə orqanları
- E) Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun olaraq vergi ödəyicisi olmayan fiziki şəxslər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

242. Mənfəət vergisinin ödəyicisi olan müəssisə öz balansında olan avtomobilini 30000 manat məbləğində sığorta etdirmişdir. Yol qəzası nəticəsində avtomobil yararsız vəziyyətə düşmüşdür. Avtomobilin balan üzrə qalıq dəyəri 18000 manat təşkil edir. Mənfəət vergisindən azad olan məbləği tapın.

- A) 30 000 manat
- B) 18 000 manat
- C) 12 000 manat
- D) 15 000 manat
- E) 9000 manat

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

243. İşçilərə ilkin təlimatı kim keçir?

- A) Əməyin mühafizə şöbəsinin mühəndisi
- B) Əməyin mühafizəsi şöbəsinin rəisi
- C) Sahə və ya işin rəhbəri
- D) Həmkarlar ittifaqı komitəsinin sədri
- E) Müəssisənin direktoru

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

244. İşçilərə ilkin təlimat harda keçirilir?

- A) Baş mühəndisin yanında
- B) İşçinin göndərildiyi sahədə
- C) Həmkarlar ittifaqı komitəsində
- D) Əməyin mühafizəsi otağında
- E) Əməyin mühafizəsi şöbəsinin rəisinin yanında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

245. İş yerlərində əmək şəraiti dəyişərsə və ya hər hansı bir bədbəxt hadisə baş verərsə bu zaman işçilərə hansı təlimat keçirilməlidir?

- A) Təkrar təlimat
- B) İlkin təlimat
- C) Növbədənənar təlimat
- D) Birdəfəlik təlimat
- E) Giriş təlimat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

246. İş yerində təlimat öz növbəsində hansı təlimatlara bölünür?

- A) İlkin, giriş və növbədənənar
- B) İlkin, vaxtaşırı, növbədənənar və birdəfəlik
- C) Giriş, vaxtaşırı, birdəfəlik və növbədənənar
- D) Giriş, vaxtaşırı və növbədənənar
- E) Giriş, ilkin, vaxtaşırı, birdəfəlik və növbədənənar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

247. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində gündəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 8 saatdan artıq olmamalıdır
- B) 10 saatdan artıq olmamalıdır
- C) 7 saatdan artıq olmamalıdır
- D) 5 saatdan artıq olmamalıdır
- E) 6 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

248. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində həftəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 40 saatdan artıq olmamalıdır
- B) 35 saatdan artıq olmamalıdır
- C) 36 saatdan artıq olmamalıdır
- D) 33 saatdan artıq olmamalıdır
- E) 45 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

249. Təhlükəli və zərərli amillər hansı qruplara bölünür?

- A) Kimyəvi, bioloji və psixofizioloji
- B) Sosioloji, kimyəvi, bioloji və psixofizioloji
- C) Bioloji və psixofizioloji
- D) Fiziki və kimyəvi və psixofizioloji
- E) Fiziki, kimyəvi, bioloji və psixofizioloji

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010. Səh. 456

250. İş yerlərində attestasiyanın keçirilməsi neçə müddətdən bir aparılır?

- A) İki ildə bir dəfədən az olmayaraq
- B) Dörd ildə bir dəfədən az olmayaraq
- C) Üç ildə bir dəfədən az olmayaraq
- D) Beş ildə birdəfədən az olmayaraq

E) İldə bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

251. Qadınlar üçün əllə daşınan yüklərin yüklənib boşaldılması və daşınması zamanı çəkisi maksimum nə qədər olmalıdır ?

A) 25 kq-dan artıq olmamalıdır

B) 15 kq-dan artıq olmamalıdır

C) 30 kq-dan artıq olmamalıdır

D) 50 kq-dan artıq olmamalıdır

E) 10 kq-dan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

252. Əl ilə yüklərin daşınması məsafəsi neçə metrdən artıq olduqda yüklərin daşınmasına icazə verilmir?

A) 80 metrdən artıq olduqda

B) 40 metrdən artıq olduqda

C) 60 metrdən artıq olduqda

D) 100 metrdən artıq olduqda

E) 120 metrdən artıq olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

253. Nə zaman yüklərin yüksəkliyə qaldırılmasına icazə verilir?

A) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda

B) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda

C) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda

D) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda

E) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 5 m-dən çox olmadıqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

254. İstehsalat binalarında otaqların tavanı döşəmədən minimum nə qədər məsafədə olmalıdır?

A) 2 metrdən az olmamalıdır

B) 3 metrdən az olmamalıdır

C) 4 metrdən az olmamalıdır

D) 1 metrdən az olmamalıdır

E) 2,5 metrdən az olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi. Məlumat kitabı. Bakı, 2003. Səh. 127

255. Elektrik cərəyanının təsirindən qoruyan mühafizə vasitəsini göstərin?

A) Dezaktivasiya vasitələri

B) Səsboğən

C) İzoləedici örtüklər və qurğular

D) Hermetikləşdirici qurğu

E) İşıq filtrləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

256. Yer səthindən 2 metrədən yüksəklikdə iş aparılan zaman əsasən nədən istifadə olunmalıdır?

- A) Rezin əlcəkdən
- B) Xüsusi çəkmələrdən
- C) Qulaqcıqdan
- D) Eynəkdən
- E) Qoruyucu kəmərdən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

257. Nəfəs yollarının mühafizəsi üçün hansı mühafizə vasitələrindən istifadə olunur?

- A) Şlanqlı əleyhqazlardan
- B) Süzgəcli əleyhqazlar və qulaqcıqlardan
- C) Süzgəcli, oksigenli əleyhqazlar və dəbilqədən
- D) Resperatorlar, əleyhqazlar və eynəkdən
- E) Resperator və əleyhqazlardan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

258. Günvurma nə vaxt baş verir?

- A) Günəşli havada gün şüalarının altında olduqda
- B) Yayda kölgəlikdə çox durduqda
- C) İsti otaqda çox qaldıqda
- D) İsti yay fəslində günəşli havada gün şüalarının təsiri altında çox durduqda
- E) Qışda günəşli havada gün şüalarının təsiri altında çox durduqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Ətraf mühitin mühafizəsi haqqında qanunu Bakı 1999

259. Qapalı sınıqlar zamanı ilk tibbi yardım kimi nə etmək lazımdır?

- A) Sadəcə həkimi gözləmək
- B) Ağrıkəsici dərman vermək və tibb müəssisəsinə çatdırmaq
- C) Şına qoyub tərpnəmz vəziyyətdə saxlamaq, tibb müəssisəsinə çatdırmaq
- D) Təmiz havaya çıxarmaqbintlə sarımaq
- E) Deformasiya uğramış nahiyəni düzləndirib bintlə sarımaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Tibb bacısının məlumat kitabı Bakı 2008

260. Bədbəxt hadisə nədir?

- A) Texniki qurğuların dayanması, yaxud nasazlığı
- B) İşçinin və ya işçilərin iş yerlərində aldığı xəsarətdir
- C) Texnoloji rejiminin pozulması
- D) Nəzarət edilə bilməyən partlayış və yangın
- E) Təhlükəli maddələrin ətraf mühitə yayılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

261. İstehsalat təhlükəsi və ya zərərli amillərin təsirinin qarşısını alan və ya azaldan vasitələr necə adlanır?

- A) Təhlükəsizlik vasitələri
- B) Mühafizə vasitələri
- C) Kollektiv vasitələri
- D) Xilasetmə vasitələri
- E) Xəbərvermə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

262. Yanan metalları nə ilə söndürmək olar?

- A) Xüsusi təyinatlı tozlarla
- B) Ümumi təyinatlı tozlarla
- C) Köpüklə
- D) Su ilə
- E) Buxarla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997  
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

263. Gərginlik altında olan avadanlıqlarda baş vermiş yanğıni söndürərkən ilk növbədə nə etmək lazımdır?

- A) Bölməni hermetikləşdirmək
- B) Qəza bölməsini və avadanlıqları cərəyandan ayırmaq
- C) Bölməni su ilə doldurmaq
- D) Koşma ilə üstünü bağlamaq
- E) Bölməni köpüklə doldurmaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997  
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

264. Yanğın həyəcan signalı verilərkən hansı fəaliyyətləri yerinə yetirmək lazımdır?

- A) İşı dayandırmaq, toplantı məntəqəsinə getmək və növbəti komandanı gözləmək
- B) İşı davam etmək və heyətdən yanğının söndürülməsinə nümayəndə ayırmaq
- C) İşı dayandırmaq, əşyaları götürmək, otaqları bağlayıb ərazini tərk etmək

D) Bölməni hermetikləşdirmək və sahil yanğınsöndürmə dəstələrini gözləmək

E) Yanğın yerini axtarmaq və onu söndürməyə başlamaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu (Bakı-10.06.1997)  
Respublikasında yanğın təhlükəsizliyi qaydaları

265. Süni tənəffüs hansı yollar ilə verilir?

A) Yalnız ağızdan-ağıza

B) Yalnız ağızdan-buruna

C) Ağızdan-ağıza, ağızdan-buruna

D) Bədəni masaj etməklə

E) Əl və ayağı hərəkət etdirməklə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

266. Peşə xəstəliyi nədir ?

A) Əmək qabiliyyətini qismən itirməklə nəticələnən xəstəlik

B) Əmək qabiliyyətini müvəqqəti itirməklə nəticələnən xəstəlik

C) Vəzifəsini yerinə yetirərkən aldığı zərərli amillərin təsirindən yaranmış xəstəlik

D) Əmək qabiliyyətini tam itirməklə nəticələnən xəstəlik

E) Əmək qabiliyyətini 3 gündən az olmayaraq itirməklə nəticələnən xəstəlik

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

267. Bədbəxt hadisə baş verən zamanı ilk növbədə iş rəhbərinin vəzifəsi:

A) Zərərçəkənə heç bir kömək etməməli və rəhbərliyə xəbər verməli

B) Həmkarlar ittifaqı təşkilatına xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı

- C) Sanitariya-epidemioloji xidmətinə xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- D) Zərərçəkənə ilk tibbi yardım göstərilməli və tibb məntəqəsinə çatdırılmasını təşkil etməli və rəhbərliyə xəbər verməli
- E) Müəssisənin rəhbərliyinə və zərər çəkənin evinə məlumat verməli

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

268. Zərərli istehsalat amillərinin təsiri nəticəsində yaranan xəstəliyi:

- A) Peşə xəstəliyi
- B) Sarılıq xəstəliyi
- C) Sətəlcəm xəstəliyi
- D) Şəkər xəstəliyi
- E) Qızılça xəstəliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

269. Hansı hündürlükdən başlayaraq "Yüksəklikdə görülən işlər" anlayışı qüvvəyə minir?

- A) 3.0 m
- B) 2.5 m
- C) 5.0 m
- D) 1.8m
- E) 2.10 m

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qərarı ilə 2016-cı ildə təsdiq edilib. Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları. Bakı, 2016

270. Kollektiv mühafizə vasitələri nədir?

- A) Kənar şəxsləri qorumaq üçün tətbiq edilən vasitələr
- B) Tək bir adamı qorumaq üçün tətbiq edilən vasitələr
- C) Dəzgahları qorumaq üçün tətbiq edilən vasitələr
- D) Bütün sex işçilərini qorumaq üçün tətbiq edilən vasitələr
- E) İki və ya çox işçini qorumaq üçün tətbiq edilən vasitələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999

271. Təxliyyə (köçürmə) planları hansı binalarda tərtib olunur?

- A) 10 nəfərdən çox insan olan
- B) 100 nəfərdən çox insan olan
- C) Hamısında
- D) 17 nəfərdən çox insan olan
- E) 27 nəfərdən çox insan olan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

272. Yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını kimlər bilməlidirlər?

- A) Sex rəisi
- B) Fəhlələr və aparatçılar
- C) Qulluqçular
- D) Fəhlə və qulluqçuların hamısı
- E) Ustalar və çilingərlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

273. Müəssisədə yanğın təhlükəsizliyi qaydalarına kimlər əməl etməlidir?

---

Rəy və təklifləriniz üçün [tt@socar.az](mailto:tt@socar.az) elektron ünvanına müraciət edə bilərsiniz

A) Fəhlə və qulluqçuların hamısı

B) Sex rəisi

C) Qulluqçular

D) Fəhlələr və aparatçılar

E) Ustalar çilingərlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

274. Yanğın təhlükəsizliyinə aid olan normativ sənədlər:

A) Standartlar, yanğın təhlükəsizliyi normaları, qaydaları və təlimatları

B) Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə

C) Sanitariya-epidemioloji qaydalar haqqında Əsasnamə

D) Həmkarlar ittifaqının nizamnaməsi

E) Aktlar, xidməti yazılar və texniki təhlükəsizlik qaydaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 1997

275. Məişət və iş otaqlarında hansı elektrik cihazlarından istifadə etmək qadagandır?

A) Slaydoskopdan, telefonda, printerdən

B) Kompüterdən, printerdən. Proyektordan

C) Kompüterdən, telefonda, printerdən, kondisionerdən

D) Yüksək tezlikli sobadan, elektrik qızdırıcı cihazlardan, elektrik su qəfədanından

E) Proektordan, kondisionerdən, slaydoskopdan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

276. Fövqəladə hal baş verərsə hansı nömrəyə zəng etmək lazımdır?

A) 112

B) 104

C) 102

D) 103

E) 101

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Fövqaladə Hallar Nazirliyinin qaynar xətti

277. Binalarda yanğına qarşı nə olmalıdır?

A) Pilləkan qəfəsində dəmir qapı

B) Köçürmə sxemləri və işarələri, xəbərdarlıq plakatları, yanğınsöndürmə vəsaitləri

C) Təlimatın keçirilməsi üçün xüsusi otaq

D) Dəhlizdə qumla təchiz edilmiş yanğın lövhəsi

E) Mərtəbələrdə əlavə nərdivanla

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

278. Yanğın baş verən zaman ilkin yanğınsöndürmə vasitələrindən kimlər istifadə etməlidir?

A) Sex rəisi

B) Növbə rəisi

C) Fəhlə və qulluqçular

D) Texnoloq

E) Yanğın söndürmə komandiri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

279. Yanğın aşkar etdikdə nə etməli?

- A) Dərhal bələdiyyəyə xəbər vermək
- B) Dərhal polis mühafizə bölməsinə xəbər vermək
- C) İcra hakimiyyətinə xəbər vermək
- D) Dərhal yanğından mühafizə bölməsinə xəbər vermək
- E) Dərhal əmək müfəttişliyinə xəbər vermək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001